

1. Neçənci ildən Azərbaycanın Mərkəzi Bankı tərəfindən risklərin idarə edilməsi üçün şöbə yaratmışlar?

- 2006-cı ildən
- √ 2008-ci ildən
- 2009-ci ildən
- 2010-ci ildən
- 2007-ci ildən

2. Neçənci ildən risklərin idarə edilməsi Azərbaycanın Mərkəzi Bankı tərəfindən həyata keçirilməyə başladı.

- √ 2006-cı ildən
- 2008-ci ildən
- 2009-ci ildən
- 2010-ci ildən
- 2007-ci ildən

3. Biznes nəzəriyyəsi üzrə ədəbiyyatda, hansı terminlər ilə rastlaşırıq?1) yüksək risk 2) zəif risk 3) orta risk

- 1
- 3
- 1,3
- √ 1,2
- 2

4. Biznesdə risklər neçə yerə ayrılırlar?

- 5
- √ 2
- 6
- 4
- 3

5. Lokal risk nədir?

- ölkədəki, ayrı-ayrı sahə və regionlardakı iqtisadi situasiyanın əksidir (inikasdır).
- əsasən müxtəlif sahədə baş verir
- iqtisadi situasiya ilə tərs mütənasibdir
- dəyişkəndir
- √ firma səviyyəsində ortaya çıxır.

6. Biznesdə risklər meydana çıxma sferaları üzrə neçə yerə ayrılır?

- 5
- √ 2
- 6
- 4
- 3

7. Yol verilə bilmə dərəcəsi üzrə risklər neçə yerə ayrılır?

- √ 3
- 4
- 5
- 1
- 2

8. Gözlənilən nəticələr üzrə risklər neçə yerə ayrılır?

- 3
- 4
- 5
- 1
- √ 2

9. Təsirin davamiyyət müddəti üzrə risklər necə yerə ayrılır?

- 3
- 4
- 5
- 1
- √ 2

10. Meydana çıxma sferası üzrə risklər neçə yerə ayrılır?

- √ 2
- 4
- 5
- 1
- 3

11. Problemin həlli mərhələsindən aslı olaraq risklər neçə yerə ayrılır?

- √ 2
- 4
- 5
- 1
- 3

12. Diverfikasiya imkanı üzrə risklər necə yerə ayrılır?

- √ 2
- 4
- 5
- 1
- 3

13. Sığortalanma imkanı üzrə risklər neçə yerə ayrılır?

- √ 2
- 4
- 5
- 1
- 3

14. Təhlükə mənbəyindən aslı olaraq sığorta risklərini neçə qrupa ayrılır?

- √ 2
- 4
- 5
- 1
- 3

15. Riskin idarəedilməsi mərhələsində hansı analizdən istifadə etmişlər?

- 7S-dən
- √ SWOT-dən
- hamısından
- heç birindən

- 5M-dən

16. Hansı alimlər klasiklərin fikirlərini əsas götürərək riskin idarəedilməsi mərhələsində SWOT və PEST analizindən istifadə etmişlər.

- Arman
- Vaughan
- Hertz
- ✓ hamısı
- Çağırğan

17. Amerikada necənci ildən riskin idarəedilməsinə başlanmışdır?

- ✓ 1950-ci ildən
- 1953-cü ildən
- 1954-cü ildən
- 1955-ci ildən
- 1951-ci ildən

18. Risque hansı sözün mənasıdır?

- heç birinin
- maliyyənin
- sığortanın
- ✓ Riskin
- Təhlükənin


19. Risk sözü hansı kəlmədən götürülmüşdür?

- resquer kəlməsindən
- hec birindən
- risk kəlməsindən
- ✓ risque kəlməsindən
- rsquer kəlməsindən

20. Risk hansı mənşəli sözdür?

- ✓ Fransız
- İngilis
- Alman
- Latın
- Ərəb

21. Aşağıdakı sxem nəyə aiddir:



- Riskin informasiya təminatıdır
- Risk prosesinin təhlilidir
- Biznesdə riskin xarici təhlilidir
- ✓ Riskin idarə olunmasıdır
- Biznesdə riskin daxili təhlilidir

22. Qısa müddətli və uzun müddətli risklər hansı tipə aiddir?

- ✓ Təsirin davamiyyət müddəti üzrə
- Yol verilə bilmə dərəcəsi üzrə
- Gözlənilən nəticələr üzrə
- Diverfikasiya imkanı üzrə
- Problemin həlli mərhələsi üzrə

23. Azərbaycan Risk Profesionalları Assosiasiyası (ARPA) neçənci ildən yaradıldı?

- 2009-cı ildən
- 2010-cı ildən
- 2006-cı ildən

- 2007-ci ildən
- ✓ 2008-ci ildən

24. İtki tipi üzrə təsnifləşdirilə bilən risklərə aid deyildir:

- əmlak riski
- adi risk
- ✓ ortağ risk
- şəraitlə bağlı risk.
- şəxsi risk

25. Hansı risk yalnız uduzma üçün nəzərdə tutulmuşdur ?

- ✓ adi risk
- qeyri-diversifikasiyalı risk
- diversifikasiyalı risk
- sistemə risk
- aldatma riski

26. Hansı riski müəyyənləşdirmək sahibkar üçün ən çətin problemdir?

- sistemə risk
- diversifikasiyalı riski
- hamısını
- aldatma riskini
- ✓ qeyri-diversifikasiyalı riski

27. Daimi risklərə aiddir:

- müəyyən iqtisadiyyat sferasında biznes fəaliyyətinin fasiləsiz olaraq qarşılaşdığı risklər
- ✓ hamısı
- ölkədə ödənişin edilməməsi üzrə ümumi risk,
- verilmiş coğrafi rayonda biznes fəaliyyətinin fasiləsiz olaraq qarşılaşdığı risklər
- hüquq sisteminin qeyri-təkmilliyi və s.

28. Daxili risklərin mənbəyi kimlərdir?

- sahibkarlıq subyektinin özü,
- ✓ hamısı
- biznesmenin sərəştəsizliyi
- marketing xidmətində buraxılan səhvlər,
- menecerin buraxdığı səhvlər,

29. Xarici risklərə aiddir:

- yüksək səviyyəli inflyasiya,
- siyasi situasiyanın qəflətən pisləşməsi,
- müharibə,
- ✓ hamısı
- yenidən maliyyələşdirmə dərəcələrinin gözlənilməz şəkildə dəyişməsi,

30. Qlobal risk nədir?

- ✓ ölkədəki, ayrı-ayrı sahə və regionlardakı iqtisadi situasiyanın əksidir (inikasıdır).
- əsasən eyni sahədə baş verir
- iqtisadi situasiya ilə tərs mütənasibdir
- sabitdir
- firma səviyyəsində ortaya çıxır.

31. Bazar iqtisadiyyatı şəraitində riskin neçə tipini fərqləndirmək lazımdır?

- 5
- √ 2
- 6
- 4
- 3

32. Bazar iqtisadiyyatı şəraitində riskin hansı tiplərini fərqləndirmək lazımdır?  
1) qlobal 2) lokal 3)aldanma 4) aldatma

- 1,2
- 2,3
- 4,1
- 3,4
- √ 1,2

33. Riskin aldanma tipinə aiddir:

- müasir təsərrüfatçılıq şəraitində tez-tez baş verir;
- maliyyə vəziyyəti haqqında informasiyanın doğru, düzgün olması ;
- Yeni bazara çıxarkən rəqiblər haqqında yanlış və ya natamam informasiya
- √ hamısı
- Partnyorlar (sifarişçilər və ya malgöndərənlər), xüsusilə, onların işgüzar imici ;

34. Riskin sonuncu tipi nədir?

- √ Aldanma
- Dəyişmək
- bölüşmək
- hamısı
- Aldatmaq

35. Riskin başvermə mənbələrinə aiddir?

- təsərrüfat fəaliyyəti
- xüsusi bilik növü
- informasiya
- √ hamısı
- sahibkarın öz fəaliyyəti

36. Nöqtələrin yerinə uyğun gələnə yazın?  
1) Biznes layihəsi üzrə qərar qəbulu mərhələsində yaranan riski onun reallaşdırılması mərhələsində ..... riskdən fərqləndirmək lazımdır.

- √ yaranan
- ehtimal
- ölçülən
- ölçülə bilməyən
- dəyişən

37. Qeyri-sistematik risk nədir?

- biznes fəaliyyətinin spesifikliyi və mürəkkəbliyi, habelə mənsub olduğu sahənin problemləri ilə bağlıdır.
- Sahibkar üçün ən çətin problem qeyri-diversifikasiyalı riski qiymətləndirməkdir,
- bu növ riskin ortaya çıxması mümkünlüyünü və onun biznes fəaliyyətinə təsirini əvvəlcədən müəyyənləşdirmək çox çətindir.
- √ hamısı
- O, diversifikasiya vasitəsilə əvvəlcədən müəyyən edilə bilər.

38. Sistemik risk nədir?

- √ bütün iqtisadi sistem və ya ayrıca bazar üçün xarakterikdir, həm də diversifikasiya olunmur. Bu növ risk bütün sahə və müəssisələrə təsir göstərən amillər:
- bütün iqtisadi sistem və ya ayrıca bazar üçün xarakterikdir, həm də diversifikasiya olunur. Bu növ risk bütün sahə və müəssisələrə təsir göstərən amillər:
- O, diversifikasiya vasitəsilə əvvəlcədən müəyyən edilə bilər.
- biznes fəaliyyətinin spesifikliyi və mürəkkəbliyi, habelə mənsub olduğu sahənin problemləri ilə bağlıdır.
- hamısı
- ölkə və ya dünyada mümkün siyasi dəyişikliklər, iqtisadi tərəddüdlər və s. ilə əlaqədardır.

39. Spekulyativ və adi risklər hansı tipə aiddir?

- Təsirin davamiyyət müddəti üzrə
- Problemin həlli mərhələsi üzrə
- Diversifikasiya imkanı üzrə
- √ Gözlənilən nəticələr üzrə
- Yol verilə bilmə dərəcəsi üzrə

40. Sahibkar üçün situasiyanın qeyri-müəyyənliyi nədən ibarətdir?

- davranışlardan
- kontragentlərdən
- Şəxslərdən
- √ hamısından
- çoxsaylı dəyişənlərdən

Riskin əsas mənası nədir?


41. 1) Gəlirə yol açmaq  
2) itkiyə yol açmaq  
3) zərəmə yol açmaq  
4) təhlükəyə yol açmaq

- 1
- 1,4
- √ 2,3,4
- bütün variantlar aiddir
- 1,3

42. Riskin idarə edilməsində nə əsas götürülmüşdür?

- binalar
- İnsanlar
- √ İnsanlar və sərmayə
- heç biri
- Dövriyyə vəsaitləri

43. # Aşağıda verilmiş sxemi tapın?



- Riskin ötürülməsinin əsas metodlarıdır
- Riskin təhlilidir
- Riskin diverfikasiyasıdır
- ✓ risklərin neytrallaşdırılmasının əsas metodlarıdır
- Riskin idarə edilməsinin mərhələləridir

44. Xarici risklərə aiddir:

- ✓ hamısı
- yenidən maliyyələşdirmə dərəcələrinin gözlənilməz şəkildə dəyişməsi,
- siyasi
- maliyyə böhranı,
- iqtisadi

45. Biznes layihəsinin reallaşdırılması mərhələsinin qərar qəbulu mərhələsindən fərqli xüsusiyyəti nədir?

- diverfikasiya olunur
- heç biri
- hamısı
- müəyyən dəyişikliklər etmək və vəziyyəti düzəltmək mümkündür.
- ✓ müəyyən dəyişikliklər etmək və vəziyyəti düzəltmək mümkün olmur.

46. Biznes layihəsi üzrə qərar qəbulu mərhələsində yaranan riski onun reallaşdırılması mərhələsində yaranan riskdən fərqli xüsusiyyəti nədir?

- heç biri
- ✓ müəyyən dəyişikliklər etmək və vəziyyəti düzəltmək mümkündür.
- müəyyən dəyişikliklər etmək və vəziyyəti düzəltmək mümkün olmur.
- diverfikasiya olunmur
- hamısı

47. Sahibkarın şəxsiyyəti ilə bağlı risklər hansı tipə aiddir?

- Gözlənilən nəticələr üzrə
- Təsirin davamiyyət müddəti üzrə
- Yol verilə bilmə dərəcəsi üzrə
- ✓ Meydana çıxama təbiəti üzrə
- miqyas üzrə



48. Xarici və daxili risklər hansı tipə aiddir?

- Gözlənilən nəticələr üzrə
- Təsirin davamiyyət müddəti üzrə
- Yol verilə bilmə dərəcəsi üzrə
- ✓ Meydana çıxama sferası üzrə
- miqyas üzrə

49. Lokal və global risklər hansı tipə aiddir?

- Təsirin davamiyyət müddəti üzrə
- Diverfikasiya imkanı üzrə
- Gözlənilən nəticələr üzrə
- ✓ Miqyas üzrə
- Yol verilə bilmə dərəcəsi üzrə

50. Maddi nemətlərin istehsalı prosesində insanın məqsədyönlü fəaliyyəti ilə bağlı olan risklər necə adlanır?

- ✓ texnogen
- heç biri
- fors mayor
- mayor
- fors

51. Bazar iqtisadiyyatı şəraitində fəaliyyət riskini tamamilə kim daşıyır?

- vergi orqanları
- dövlət
- ✓ Sahibkar
- kreditor
- banklar

52. Nöqtələrin yerinə uyğun gələn sözü yazın.

1) Adi mənfəət normasına belə nail olmaq hər zaman az və ya çox dərəcədə ..... bağlıdır.

- ehtimala
- maya dəyərinin enməsinə
- ✓ riskə
- xeyirə
- maya dəyərinin qalxmasına

53. Aşağıdakı fikir hansı alimin əsərindən götürülmüşdür?

1) Adi mənfəət normasına belə nail olmaq hər zaman az və ya çox dərəcədə risklə bağlıdır.

- K.Marksın
- ✓ A. Smitin
- Ş Peterin
- F.Engelesin
- H.Fayolın

54. Maliyyə risklərinin neytrallaşdırılmasında riskdən yayınma metodunun tətbiq edilməsinə aiddir:

- bir risk növündən imtina edilməsi daha yüksək və ya eyni dərəcəli başqa risklərin ortaya çıxmasına səbəb olmur;
- firma maliyyə riski üzrə itkilərini öz şəxsi vəsaitləri hesabına ödəmək iqtidarında deyil, çünki bu itkilər çox böyükdür.
- ✓ hamısı
- heç biri
- riskin səviyyəsi sahibkarlıq fəaliyyətin mümkün gəlirlilik səviyyəsindən kifayət qədər yüksəkdir;

55. Yol verilə bilən risk dərəcəsinin parametrlərinə aiddir:

- əsas fondların ölçüsü
- rentabellik səviyyəsi
- ✓ hamısı
- hec biri
- istehsalın həcmi

56. Riskin aydınlaşdırılması riskin idarəedilməsinin neçənci mərhələsinə aiddir:

- 2
- 4
- 3
- 5
- ✓ 1

57. Riskin səviyyəsinə təsir göstərən xarici amillər necə yerə ayrılır?

- ayrılmır
- 3
- 5
- 6
- ✓ 2

58. Risklər biznes fəaliyyətinin həyata keçirilməsi zamanı hansı amillərin təsir nəticəsində ortaya çıxıb bilər?  
1) Daxili 2) Xarici 3) siyasi 4) elmi

- ✓ 1,2
- 2,4
- 4
- 3
- 1,4

59. Riskin dəyişməsi haqqında yeni nəzəriyyənin şərhini neçənci ildə hansı ölkədə nəşr etdirdilər?

- Almaniyada
- Amerikada
- ✓ Rusiyada
- İtaliyada
- Fransada

60. Risk, qeyri-müəyyənlik neçənci əsrlərdən ciddi tədqiq etməyə başladılar?

- 19-cu əsrdən
- ✓ 19-20-ci əsrdən
- 21-ci əsrdən
- 18-ci əsrdən başlayaraq
- 20-ci əsrdən

61. İnvestoru müflisləşməyə aparan risk koeffisienti neciyə bərabərdir?

- 0,3
- 0,5
- 0,2
- 0,1
- ✓ 0,7

62. Riskin optimal koeffisienti neciyə bərabərdir?

- ✓ 0,3
- 0,5
- 0,2

- 0,1
- 0,4

63. Riskin idarə olunması orqan necə adlanır?

- maliyyə meneceri
- sığorta əməliyyatları şöbəsi,
- vençur (riskli) investisiya şöbəsi
- ✓ hamısı
- idarəetmənin müvafiq aparatı

64. Risk-menecmentin təşkili sahibkarlıq fəaliyyətində nəyi tələb edir?

- ✓ riskin idarə olunması orqanının müəyyən olunmasını tələb edir.
- innovasiyaya meyilliliyi tələb edir
- intuisiyasına əmin olanı tələb edir
- professionallığına əmin olan tələb edir
- daxili normalara dəstəyi tələb edir

65. Risklərin idarə edilməsində istənilən qərar nədən aslıdır?

- ✓ informasiyadan
- maliyyədən
- marketinqdən
- hamısından
- kommersiyadan

Risk-menecmentdə idarəetmənin subyekti nədir ?

66. 1) maliyyə meneceri  
2) sığorta üzrə mütəxəssis  
3) akvizitor

- 1
- 3
- ✓ 1,2,3
- 3,1
- 2

67. Taktikanın vəzifəsi nədir?

- ✓ hazırkı sahibkarlıq fəaliyyəti zamanı idarəetmədə optimal həll metodları və üsullarının seçilməsini həyata keçirir
- Şirkətin fəaliyyətinin uzun müddətli planlaşdırır
- qoyulmuş məqsədə çatmaq üçün vəsaitlərin istifadə olunması istiqamətləri və üsulları seçir
- müxtəlif şərtlərlə qoyulmuş məqsədə çatmaq üçün metod və üsullar istiqamətləndirir
- Şirkətin vizyonu hazırlanır

Strategiya nədir?1) Şirkətin vizyonu başa düşülür

68. 2) Şirkətin fəaliyyətinin orta müddətli planlaşdırılmasıdır  
3) qoyulmuş məqsədə çatmaq üçün vəsaitlərin istifadə olunması istiqamətləri və üsulları başa düşülür

- heç biri
- 3,2
- ✓ 3
- 2
- 1

69. Risk-menecmenti bir sistem kimi neçə yarımsistemdən ibarətdir?

- 1
- 5
- 4

- √ 2
- 3

70. Risk- menecmenti özündə nəyi birləşdirir?

- √ maliyyə menecmentinin bir hissəsini
- hamısını
- biznesin bir hissəsini
- marketinqin bir hissəsini
- lizinqin bir hissəsini

71. Riskin dərəcəsi və ölçüsünə hansı mexanizmlər vasitəsi ilə təsir etmək olar ?

- menecmentin
- biznesin
- lizinq
- √ maliyyənin
- marketinqin

72. Sahibkarlıq subyektlərinin sərəncamında itkilərin ödənilməsi üçün qalan resursları neçə qrupa ayırmaq olar?

- 4
- 5
- 1
- 3
- √ 2

73. Sahibkarın risklərin idarə edilməsi üzrə fəaliyyəti necə adlanır?

- riskin optimallaşdırılması
- riskin uzaqlaşdırılması
- √ risk siyasəti
- risk mədəniyyəti
- risk təhlükəsi

74. Riskin sistemli idarə olunması fəaliyyətinə aiddir:

- arzuolunmaz risklərdən isə uzaqlaşmaq üçün üsullar axtarır.
- √ hamısı
- Hər bir müəssisənin risklə bağlı öz fəaliyyət istiqaməti olur.
- məruz qala biləcəyi riskləri aşkar edir.
- Həmin risklərin içərisindən əlverişli olanı seçir,

75. Riskin səviyyəsinə birbaşa təsir göstərən amillərə aid deyildir:

- Portniyorlara qarşı münasibətlər
- Vergi sistemi
- Dövlət idarə və təsisatlarının gözlənilməz fəaliyyətləri
- Sahibkarlıq fəaliyyətini tənzimləyən qanunvericilik
- √ beynəlxalq hadisələr

76. Riskin səviyyəsinə birbaşa təsir göstərən amillərə aiddir:

- √ hamısı
- Portniyorlara qarşı münasibətlər
- Vergi sistemi
- Dövlət idarə və təsisatlarının gözlənilməz fəaliyyətləri
- Sahibkarlıq fəaliyyətini tənzimləyən qanunvericilik

77. Mənəvi riskin artmasına təsir göstərən amillərə aiddir:

- vergi qanunvericiliyinin dəyişməsi;
- müxtəlif səviyyələrdə idarəetmə aparatının kəskin artması;
- amansız rəqabət;
- yüksək vergi və məcburi ödənişlər;
- ✓ hamısı

**78.** Mənəvi riskin artmasına təsir göstərən amillərə aiddir:

- sahibkarın cinayət dünyasından asılılığı,
- hüquq-mühafizə orqanlarının onu müdafiə edə bilməməsi və ya bunu istəməməsi;
- ✓ hamısı
- müxtəlif səviyyələrdə idarəetmə aparatının kəskin artması;
- siyasətçilərin qeyri-qanuni şəkildə iqtisadiyyata müdaxiləsi;

**79.** Biznes fəaliyyətində risklərin əmələ gəlməsinin səbəblərinə aiddir:

- təsərrüfat subyektlərinin məsuliyyətsizliyi;
- ✓ hamısı
- cəmiyyətin kriminallaşması;
- inflyasiyanın yüksək templəri;
- siyasi qeyri-stabillik;

**80.** Maliyyə risklərinin ötürülməsinə aiddir:  
 1) Konsaltinq müqaviləsinin bağlanması yolu ilə  
 2) Venucur müqaviləsinin bağlanması yolu ilə  
 3) Zəminlik müqaviləsinin bağlanması yolu ilə

- 1,3
- hamısı
- 2,3
- 2
- ✓ 3

**81.** Maliyyə risklərinin ötürülməsinə aid deyildir:

- Faktoring müqaviləsinin bağlanması yolu ilə
- ✓ Konsaltinq müqaviləsinin bağlanması yolu ilə
- Birja sazişlərinin bağlanması yolu ilə
- Risklərin xammal və material təchizatçılarına ötürülməsi yolu ilə
- Zəminlik müqaviləsinin bağlanması yolu ilə

**82.** Biznes fəaliyyətinin həyata keçirilməsi prosesində risklərin neytrallaşdırılması metoduna aiddəyildir:

- ✓ müqavilələrdən imtina etməklə
- hamısı
- müqavilələrin bağlanması yolu ilə
- riskin ayrı-ayrı sazişlər və ya təsərrüfat əməliyyatları üzrə risklərin tərəfdaşlara ötürülməsi
- riskin ayrı-ayrı sazişlər və ya təsərrüfat əməliyyatları üzrə risklərin tərəfdaşlara transferi

**83.** Qanunvericilik tələblərinə və sahibkarlıq firması nizamnaməsinə müvafiq olaraq yaradılan firmanın ehtiyat fondu əldə edilən mənfəətdən neçə faiz ayrılmalıdır?

- 7
- 4
- ✓ 5
- 10
- 6

**84.** Biznesin öz daxilində olan resurslara aiddəyildir:

- qiymətli kağızlar və gəlirli investisiyalardan daxil olan dividend və faiz gəlirləri;
- biznes sahibləri tərəfindən biznesi dəstəkləmək və s. üçün sərmayə edilən əlavə vəsaitlər;
- hesabat dövründə əldə edilmiş mənfəətin bölüşdürülməmiş qalığı,
- ✓ qanunvericilik tələblərinə və sahibkarlıq firması nizamnaməsinə müvafiq olaraq yaradılan firmanın borc fondu.
- həm maliyyə, həm də istehsal fəaliyyətinin qismən davam etdirilməsindən gələn gəlir;

85. Nöqtələrin yerinə uyğun gələnə yazın.  
Qeyd etmək lazımdır ki, müəssisə az kapitalla malikdirsə, o, riskə qarşı daha..... olur .

- az həssas
- ✓ çox həssas
- diverfikasiya
- məsuliyyətsiz
- məsuliyyətli

86. Nəticələrin qiymətləndirilməsi riskin idarəedilməsinin neçənci mərhələsinə aiddir:

- 4
- 1
- ✓ 5
- 3
- 2

87. Seçilmiş metodların tətbiq edilməsi riskin idarəedilməsinin neçənci mərhələsinə aiddir:

- ✓ 4
- 5
- 3
- 2
- 1

88. Riskin idarəedilməsinin metodlarının seçilməsi riskin idarəedilməsinin neçənci mərhələsinə aiddir:

- 4
- 5
- ✓ 3
- 2
- 1

89. Riskin qiymətləndirilməsi riskin idarəedilməsinin neçənci mərhələsinə aiddir:

- 3
- 4
- 1
- ✓ 2
- 5

90. Yol verilə bilən risk dərəcəsinə aiddir:

- 1) əsas fondların ölçüsü,
- 2) istehsalın həcmi,
- 3) rentabellik səviyyəsi

- 1
- 2
- 3
- 1,3
- ✓ 1,2,3

91. Riskin idarə edilməsi prosesində sahibkar hansı suala cavab tapmalıdır?

- 1) Riskli situasiyaya girmək
- 2) yoxsa girməmək
- 3) fikirləşmək

- 1
- 1,3
- √ 1,2
- 3
- 2

92. Biznesin öz daxilində olan resurslara aid deyildir:

- qiymətli kağızlar və gəlirli investisiyalardan daxil olan dividend və faiz gəlirləri;
- biznes sahibləri tərəfindən biznesi dəstəkləmək və s. üçün sərmayə edilən əlavə vəsaitlər;
- müəssisəyə məxsus olan bina və tikililərin fiziki zədələnməsi zamanı zərər çəkməyən kassadakı nağd pul;
- √ zədələnməmiş mülkiyyətin orta dəyəri;
- həm maliyyə, həm də istehsal fəaliyyətinin qismən davam etdirilməsindən gələn gəlir;

93. Riskin neytrallaşdırılmasının əsas metodlarına aid deyildir?

- Riskin birləşdirilməsi
- √ Riskin parçalanması
- riski öz üzərinə götürmə
- Riskdən yayınma
- riskin sığortalanması

94. Riskin idarə edilməsinə kompleks yanaşma nəticəsinə aid deyildir?

- mövcud resurslardan daha effektiv istifadə etmək
- √ fəaliyyət göstərdiyi sahəni diversifikasiya etmək
- riskin təsirinə qarşı təhlükəsizli təmin etmək
- biznes fəaliyyətini yaxşılaşdırmaq
- məsuliyyəti bölüşdürmək,

95. Risklərin idarə edilməsində istənilən qərar nədən aslıdır?

- √ informasiyadan
- kommersiyadan
- maliyyədən
- marketinqdən
- hamısından

96. Proqnozlaşdırmaq nədir?

- √ müəyyən hadisənin qabaqcadan görülməsidir
- müəyyən hadisəni təxmin etməkdir.
- müəyyən hadisəni müəyyənləşdirməkdir
- planlaşdırmaqdır
- düzgün variant yoxdur

97. İnvestoru müflisləşməyə aparan risk koeffisienti neciyə bərabərdir?

- 0,1
- 0,3
- 0,5
- √ 0,7
- 0,2

98. Riskin idarə olunması orqan necə adlanır?

- vençur (riskli) investisiya şöbəsi
- maliyyə meneceri
- √ hamısı
- idarəetmənin müvafiq aparatı

- sığorta əməliyyatları şöbəsi,

99. Risk-menecmentin təşkili sahibkarlıq fəaliyyətində nəyi tələb edir?

- professionallığına əmin olan tələb edir
- ✓ riskin idarə olunması orqanının müəyyən olunmasını tələb edir.
- daxili normalara dəstəyi tələb edir
- innovasiyaya meyilliliyi tələb edir
- intuisiyasına əmin olanı tələb edir

Risk-menecmentdə idarəetmənin subyekti nədir ?

100. 1) maliyyə meneceri  
2) sığorta üzrə mütəxəssis  
3) akvizitor

- 3,1
- 1
- ✓ 1,2,3
- 3
- 2

101. Taktikanın vəzifəsi nədir?

- müxtəlif şərtlərlə qoyulmuş məqsədə çatmaq üçün metod və üsullar istiqamətləndirir
- ✓ hazırkı sahibkarlıq fəaliyyəti zamanı idarəetmədə optimal həll metodları və üsullarının seçilməsini həyata keçirir
- Şirkətin vizyonu hazırlanır
- Şirkətin fəaliyyətinin uzun müddətli planlaşdırır
- qoyulmuş məqsədə çatmaq üçün vəsaitlərin istifadə olunması istiqamətləri və üsulları seçir

Strategiya nədir?

102. 1) Şirkətin vizyonu başa düşülür  
2) Şirkətin fəaliyyətinin orta müddətli planlaşdırılmasıdır  
3) qoyulmuş məqsədə çatmaq üçün vəsaitlərin istifadə olunması istiqamətləri və üsulları başa düşülür

- heç biri
- 1
- ✓ 3
- 2
- 3,2

103. Risk-menecmenti bir sistem kimi neçə yarım sistemdən ibarətdir?

- ✓ 2
- 3
- 1
- 4
- 5

104. Risk- menecmenti özündə nəyi birləşdirir?

- hamısını
- ✓ maliyyə menecmentinin bir hissəsini
- marketinqin bir hissəsini
- lizinqin bir hissəsini
- biznesin bir hissəsini

105. Riskin dərəcəsi və ölçüsünə hansı mexanizmlər vasitəsi ilə təsir etmək olar ?

- marketinqin
- ✓ maliyyənin
- lizinq



- biznesin
- menecmentin

Risk-menecmentin 3-cü prinsipinin tətbiq edilməsi zamanı maliyyə menecerinin görəcəyi işlərə aiddir:

- 106.
- 1) risk sığortalanı
  - 2) maliyyə meneceri sığorta ödəməsi və sığorta məbləği arasında münasib olan əlaqəni müəyyən etməli və seçməlidir
  - 3) maliyyə menecerindən zərərin maksimum həcmi bilməklə onun nəticəsinin nəyə gətirəcəyini, riskin ehtimalını müəyyənləşdirməyi, və riskin qarşısının alınması üçün tədbir görmək üçün bütün məsuliyyəti öz üzərinə götürməyi və ya məsuliyyəti başqasına verməyi tələb edir.

- 1,3
- 2
- 3
- 1
- ✓ 1,2

107. Risk-menecmentin son məqsədi nə ilə üst-üstə düşür.

- ✓ sahibkarın məqsədi ilə
- dövlətin məqsədi ilə
- lizinqin məqsədi ilə
- hamısı
- maliyyəçinin məqsədi ilə

108. Risk nəyin kateqoriyasıdır?

- lizinqin
- marketinqin
- menecmentin
- biznesin
- ✓ maliyyənin

109. Risk məsələləri ilə məşğul olan maliyyə meneceri əsasən necə həqiqəti bilməlidir?

- ✓ 2
- 4
- 5
- 1
- 3

110. Riskli kapital qoyuluşu şəbəsinin sahibkar subyektinin nizamnaməsinə müvafiq olaraq həyata keçirəcəyi funksiyalara aiddir:

- Vençur və portfel investisiyaların keçirilməsi
- ətraf mühit haqqında məlumatın yığılması, təhlili, saxlanması və emalı.
- Riskin dərəcəsinin və səviyyəsinin, idarə edilməsi strategiyasının və üsullarının müəyyənləşdirilməsi.
- ✓ hamısı
- Riskli investisiya fəaliyyəti proqramının işlənilib hazırlanması.

111. Öz fəaliyyətlərində riskə adətən hansı rəhbərlər can atmırlar?

- innovasiyaya meyili olan
- professionallığına əmin olan
- ✓ konservativliyinə əmin olan
- heç biri
- intuisiyasına əmin olan

Proqnozlaşdırmaq, tənzimləmək, kordinasiya etmək, stimullaşdırmaq, nəzarət etmək risk menecmentdə nəyin idarə olunması funksiyasına aiddir:

- 112.
- 1) subyektin idarə olunması funksiyasına
  - 2) obyektin idarə olunması funksiyasına
  - 3) təşkilin idarəetmə mərhələlərinə

- 3
- √ 1
- 1,3
- 2,3
- 2

113. Riskin məqsədi nədir?

- planlaşdırmadır
- kontroldur
- diverfikasiyadır
- √ əldə edilməsi gərəkən nəticədir.
- məqsədin müəyyənləşdirməsidir

114. Risk-menecmentin təşkilinin birinci mərhələsi nədir?

- planlaşdırmadır
- kontroldur
- diverfikasiyadır
- hamısıdır
- √ məqsədin müəyyənləşdirməsidir

Risk-menecmentdə stimullaşdırmaq nədir?

115. 1) maliyyə menecerləri və digər mütəxəssislərdə öz işlərinin nəticəsində maraqlı olmaq arzusunu yaratmaqdır.  
2) riskin idarə olunması sistemində iştirak edən bütün həlqələr arasında uyğunluq yaratmaqdır.  
3) özündə verilmiş parametrlərin təxirə salınması halı baş verdikdə bu obyektin dayanıqlılığının saxlanması vasitəsilə ilə idarəetmə obyektinə təsiri birləşdirir.  
4) müəyyən olunmuş qayda və proseduralar əsasında kapitalın riskli qoyuluşudur

- √ 1
- 3
- 4
- 5
- 2

116. Risk-menecmentdə koordinasiya nədir? 1) riskin idarə olunması sistemində iştirak edən bütün həlqələr arasında uyğunluq yaratmaqdır.  
2) özündə verilmiş parametrlərin təxirə salınması halı baş verdikdə bu obyektin dayanıqlılığının saxlanması vasitəsilə ilə idarəetmə obyektinə təsiri birləşdirir.  
3) müəyyən olunmuş qayda və proseduralar əsasında kapitalın riskli qoyuluşudur

- √ 1
- 3
- 1,2
- 3,2
- 2

117. Risk-menecmentdə təşkil etmə nədir?

- müəyyən olunmuş qayda və proseduralar əsasında kapitalın riskli qoyuluşudur
- idarəetmənin aləti yaradılır
- idarəetmə aparatının strukturu yaradılır
- √ hamısı
- proqramı həyata keçirən insanların bir araya yığılmasıdır

118. Risk menecmenti neçə funksiyaya ayrılır

- 1
- 4
- 3
- 5
- √ 2

119. Risk-menecmentdə subyektin idarə olunması funksiyasına aid deyildir?

- Proqnozlaşdırmaq
- Tənzimləmək
- Koordinasiya etmək
- ✓ subardinasiya etmək
- Təşkil etmək

120. Risklərin idarə edilməsində istənilən qərar nədən aslıdır?

- ✓ informasiyadan
- maliyyədən
- marketinqdən
- hamısından
- kommersiyadan

121. Bəzi növ informasiyalar bəzən nə sirri sayılır?

- iqtisadi
- maliyyə
- marketinq
- texnoloji
- ✓ kommersiya

122. İnformasiyaya sahib olan nəyə sahib olur?

- ✓ bazara
- kontragentlərə
- tədiyyə qabiliyyətinə
- heç birinə
- malgöndərənlərə

123. Risk-menecmentin fəaliyyətində hansı informasiya təminatından istifadə olunur?

- iqtisadiyyatdan
- statistikdan
- ✓ hamısından
- maliyyədən
- kommersiyadan

124. Risk-menecmentdə riskin reallaşdırılması prosesində idarə etmə obyektı nədir?

- 1) risk
- 2) kapitalın riskli qoyuluşu
- 3) sahibkarlıq subyektləri arasında olan iqtisadi əlaqə

- 3
- 3, 2
- 1
- 2
- ✓ 1,2,3

125. Taktika nədir?

- Şirkətin fəaliyyətinin orta müddətli planlaşdırılmasıdır
- ✓ konkret şərtlərlə qoyulmuş məqsədə çatmaq üçün konkret metod və üsullardır.
- hamısı
- qoyulmuş məqsədə çatmaq üçün vəsaitlərin istifadə olunması istiqamətləri və üsulları başa düşülür
- Şirkətin vizyonu başa düşülür

126. Risk-menecmenti özündə nəyi birləşdirir?

- biznesin strategiya və taktikasını
- hamısını
- maliyyənin strategiya və taktikasını
- ✓ idarəetmənin strategiya və taktikasını
- lizinqin strategiya və taktikasını

127. Maliyyə itkilərinə aiddir:

- nəzərdə tutulmamış ödənişlər
- əlavə vergilər
- borcların qaytarılmaması
- ✓ hamısı
- cərimələr

128. Müəssisədə iş vaxtı itkiləri nəyi göstərir?

- ✓ əmək itkilərini
- enerji itkisini
- resurs itkisini
- heç birini
- xammal itkisini

129. Müddətindən asılı olaraq risklər neçə yerə ayrılır?

- 1
- ✓ 2
- 4
- 5
- 3

130. Dəyişmə imkanına görə risklər neçə yerə ayrılır?

- 1
- ✓ 2
- 4
- 5
- 3

131. Müddətlər üzrə risklər neçə yerə ayrılır?

- 1
- ✓ 2
- 4
- 5
- 3

132. Sığortalanmanın reallığına görə risklər neçə yerə ayrılır?

- 1
- ✓ 2
- 4
- 5
- 3

133. Təhlükəlilik səviyyəsinə görə risklər neçə yerə ayrılır?

- 1
- 2
- 4

- 5
- √ 3

134. Ağılasığmaz amillərin təsirindən yaranan riskə nə deyilir?

- iqtisadi risk
- maliyyə riski
- heç biri
- √ siyasi risk
- kommersiya riski

135. Yenilik səviyyəsinə görə neçə yerə ayrılır?

- 3
- 4
- 5
- 1
- √ 2

136. Mənbəyinə görə risklər neçə yerə ayrılır?

- 1
- 3
- 4
- 5
- √ 2

137. Həcminə görə risklər neçə yerə ayrılır?

- 1
- √ 2
- 4
- 5
- 3

(Assel – Liability Management – ALM) sistemi hansı riskləri qiymətləndirir ?

138. 1) faiz normaları riskini  
2) bazar riskini qiymətləndirir  
3) əməliyyatların gəlirliyininin təhlil edir  
4) diskontlaşdırmanı təhlil edir

- 1
- 3
- √ 1,2,3
- 4, 1,2,3
- 2

(Assel – Liability Management – ALM) sisteminin zəif tərəfləri nələrdir?

139. 1) analitik tədqiqatlar üçün məhdud sayda metodlardan istifadə edilirdi;  
2) müəssisə əmlakının dəyərinin qiymətləndirilməsində məhdud sayda variantlardan istifadə edilmişdir;  
3) analitik tədqiqatların yerinə yetirilməsi üçün məhdud sayda intervallardan və zaman intervalları ölçüsündən istifadə edilirdi.  
4) analitik tədqiqatlar üçün çoxlu sayda metodlardan istifadə edilirdi;  
5) zaman intervalları ölçüsündən istifadə edilmirdi

- 4,1
- 4,5
- 3,2
- hamısı
- √ 1,2,3

140. 1944-cü ildə Oyunlar nəzəriyyəsi və iqtisadi davranışı hansı alimlər başqa şəkildə təsnifləşdiriblər.

- ✓ C.fon Neyman və O.Morqenşteyn
- A.Marşall və A. Piqu
- C.fon Neyman və A. Piqu
- O.Morqenşteyn və N.U.Senior
- C.Mill və N.U.Senior

141. Risq anlayışına aiddir:

- Risqin təhlili üzrə tədqiqatları texniki elmlər, hüquqi məsələlər, psixologiya, tibb, fəlsəfə üzrə ədəbiyyatlarda tapmaq olar.
- Ümumilikdə bir sıra elmlərdə istifadə edilir.
- ✓ hamısı
- Risqin tədqiqi istiqamətlərinin bu kimi müxtəlif şəkilliliyi bu hadisənin çox aspektliliyi ilə izah edilir.
- Hər bir halda risqin tədqiqi verilmiş elmin tədqiqi predmetinə əsaslanır və təbii olaraq, fərdi yanaşmalara və metodlara arxalanır

142. Disperiyanın işlənilib hazırlanması hansı nəticəni verdi?

- Silsilələrin müəyyənləşdirilməsini
- Parametrlin ölçülərini
- Parametrlin funksiyalarını
- ✓ Parametrlin verilmiş mümkün sahəyə düşməsi ehtimalını
- heç birini

143. Risqin dəyişməsi haqqında yeni nəzəriyyənin şərhini neçənci ildə hansı ölkədə nəşr etdirdilər?

- Almaniya
- Fransada
- İtaliya
- ✓ Rusiyada
- Amerikada

144. Risq , qeyri-müəyyənlik neçənci əsrlərdən ciddi tədqiq etməyə başladılar?

- 19-cu əsrdən
- 18-ci əsrdən başlayaraq
- 21-ci əsrdən
- ✓ 19-20-ci əsrdən
- 20-ci əsrdən

145. Neçənci ildə Harri Morkoviç Portfelin formalaşması əsərini nəşr edir, bu əsər sonralar maliyyə fəaliyyəti nəzəriyyəsinə və praktikasına çox güclü təsir etdi?

- 1958-ci ildə
- 1954-cü ildə
- ✓ 1952-ci ildə
- 1953-cü ildə
- 1955-ci ildə

146. Pullar haqqında elmi əsərin müəlifsi kimdir?

- ✓ C.M.Keyns
- Daniil Nayt
- Daniil Bernull
- Abraxam Muavr
- Adam Smit

147. Siyasi risqin tipik mənbələrinə aiddir:

- məcburi pul çıxmalarının tətbiqi
- vergi normalarının artırılması,
- ✓ hamısı

- əmlakın və pul vəsaitlərinin özgəninkiləşdirilməsi.
- siyasi motivlər

148. Necənci ildə Risqin dəyişməsi haqqında yeni nəzəriyyənin şərhini nəşr etdi?

- 1742-ci ildə
- 1740-ci ildə
- 1730-cu ildə
- ✓ 1738-ci ildə
- 1745-ci ildə

149. Maddə itkilərin hər birinə münasibətdə nədən istifadə olunur?

- korelasiyadan
- ✓ öz ölçü vahidlərindən
- integral sxemdən
- heç birindən
- reqresiyadan

150. Sahibkarlıq fəaliyyətində meydana gələn biləcək risk amillərinin təsiri ilə bağlı itkilərin növlərinə aiddir:

- müqavilələr
- əmək
- maddi
- ✓ hamısı
- zamanın maliyyə itkiləri

151. 3-cü tərəf sığorta kompaniyası haqqında hansı məlumatları proqnozlaşdırmalıdır?

- Verilmiş əməliyyat üzrə risk-səmərəlilik nisbətinin hesablanması;
- sığorta kompaniyalarının maliyyə vəziyyəti haqqında məlumatlar;
- ✓ hamısı
- cari zaman dövründə sığorta kompaniyalarının fəaliyyət göstərdiyi iqtisadi və sahibkarlıq mühitinin ümumi vəziyyəti;
- ölkədəki sığorta xidmətləri bazarının vəziyyəti ;

152. Risklərin idarə olunmasında 3-cü tərəf dedikdə nə nəzərə alınmalıdır?

- istehlakçılar
- kontragentlər
- müəssisə
- müəssisə sahibləri
- ✓ Sığorta şirkətləri

153. Kompleks yanaşma nədir?

- riskin artırılmasıdır
- riskin optimallaşdırılmasıdır
- ✓ risk sığortalanaraq 3-cü tərəfə ötürülməsidir
- riskdən uzaqlaşmaqdır
- heç biri

154. ( Intergrated Risk Manacement) konsepsiyasına aiddir:

- Riskin qlobaldan başlayaraq və lokaladək hər bir amili onun həyata keçirilməsi, yəni, müəyyən hadisə halında müəssisənin işinə təsir göstərə bilər
- ✓ hamısı
- Mühitin durumunu başa düşmək üçün riskin bütün mümkün amillərini nəzərə almaq və onların təsir dərəcəsini müəyyənləşdirmək lazımdır.
- Müəssisə öz fəaliyyətinin gedişatında yüzlərlə amillərdən təşkil olan risk mühitində yerləşir və işləyir;

- Amillər müəssisənin ölçüsündən və profilindən asılı olaraq, onlarla və yüzlərlə ola bilər, buna görə də konsepsiyanın həyata keçirilməsi məlumatların kompüterə yığılmasından və emalından sonra mümkün olmuşdur.

155. Intergrated Risk Manacemement nədir ?

- riskin ölçməsidir
- ✓ riskin idarə edilməsidir
- heç biri
- riskin diverfikasiya edilməsidir
- riskin neytrallaşdırılmasıdır

Aşağıda verilmişlər hansı alimlərin fikirləridir?

156. 1) sahibkar qeyri-müəyyənlik şəraitində işləyir; 2) sahibkarlıq gəliri təsadüfi gəlirdir ki, var.

- ✓ A.Marşall və A. Piqu
- O.Morqenşteyn və N.U.Senior
- C.fon Neyman və O.Morqenşteyn
- C.Mill və N.U.Senior
- C.fon Neyman və A. Piqu

157. Sahibkarlıq riskini nəzəriyyəçilər neçə çür analiz etmişdirlər?

- ✓ 2
- 5
- 4
- 1
- 3

Sahibkarlıq riskinin klassik nəzəriyyəçiləri kimlərdir ?

158. 1) C.Mill,  
2) N.U.Senior  
3) A.Marşall  
4) A. Piqu

- 1
- 3,1
- 3,4
- ✓ 1,2
- 3,1

159. 1944-cü ildə yazılmış Oyunlar nəzəriyyəsi və iqtisadi davranış hansı alimlərə aiddir:

- Abraxam Muavrə
- B.Bremerə
- A.Brokhauza, I.A.Yefrona
- F. Adam Smit, Keynesə
- ✓ C.fon Neymana və O.Morqenşteynə

Aşağıda verilmiş problemləri ortadan qaldırmaq üçün hansı sistemə ehtiyac yarandı?

160. 1) Bazarların qloballaşması  
2) rəqabətin güclənməsi  
3) əmtəə və xidmətlərə olan tələbin aşağı düşməsi  
4) məhsulun istehsalına olan məsrəflərin qeyri-dəqiq hesablanmaları

- ✓ Enterprise Risk Systems – ERS)
- (Assel – Liability Management – ALM)
- heç biri
- (PESTE)
- ( Enterprise Planıq Systems – ERP)



Aşağıdakı fikri tamamlayın.

1) Nobel mükafatları laureatları olan Milton Fridmen və Ceyms Byukenen göstərmişdirlər ki,.....

161. 1) əksinə, dövlətin ehtiyatların bölüşdürülməsi sahəsindəki riskləri qaydaca, bazardakılardan yüksəkdir.  
2) əksinə, dövlətin ehtiyatların bölüşdürülməsi sahəsindəki riskləri qaydaca, bazardakılardan aşağıdır.  
3) dövlətin ehtiyatların bölüşdürülməməsi sahəsindəki riskləri qaydaca, bazardakılardan yüksəkdir

- 2
- 3,1
- 3,2
- 3
- ✓ 1

162. Aşağıda verilənlərdən hansı işgüzar risklərin başlıca sahəsidir ?

- ✓ maliyyə bazarı
- hamısında
- kommersiya bazarı
- istehsal bazarı
- əmək bazarı

163. Con fon Neyman özünün neçənci ildə strateji oyunlar nəzəriyyəsini şərh etdi?

- 1930-cu ildə
- 1931-ci ildə
- 1937-ci ildə
- ✓ 1926-cı ildə
- 1935-ci ildə

164. Risklərin riyazi izahına yaxınlaşmaq, iqtisadi hadisələrin riyazi modelini təqdim etmək cəhdi hansı alimin əsərində öz əksini tapmışdır?

- C.M.Keynsin
- ✓ Fridmenin
- Daniil Bernull
- Abraxam Muavrin
- Adam Smitin

165. Keynsin fikirlərinə görə riskin 3-cü növü nədir?

- diverfikasiya riski
- borc alanın risk
- sahibkarlıq riski
- ✓ inflyasiya riski
- adi risk

166. Keyns iqtisadi sferada risklərin neçə növünü seçmişdir?

- 6
- 1
- 2
- ✓ 3
- 4

167. Riskin dəyişməsi haqqında yeni nəzəriyyənin şərhində nədən bəhs edilir?

- ✓ O, burada özünün müəyyən maliyyə öhdəlikləri ilə bağlı riskli müəssisələrdə öz perspektivlərini təyin etməyi arzulayan istənilən kəsin özünə rəhbər götürə biləcəyi qaydaları» aşkar etmək cəhdləri haqqında danışır.
- hamısı
- bu əsərdə gəlirin strukturunda iki tərkib hissələrini ayırırdılar
- bu əsərdə empirik məlumatlar təhlil olunmuşdur.
- bu əsərdə dispersiya anlayışı təklif edilmişdir

168. Pullar haqqında elmi əsər neçənci ildə yazılmışdır?

- 1931-ci ildə
- 1945-ci ildə
- 1935-ci ildə
- 1932-ci ildə
- ✓ 1930-cu ildə

169. C.M.Keyns Ümumi nəzəriyyədə gələcəyə təklifi neçə tipə ayırır?

- 4
- 5
- ✓ 2
- 3
- 6

170. Klassik sahibkarlıq riskləri nəzəriyyəsinin müəlifləri kimlərdir?

- 1) Nayt,
- 2) Mill
- 3) Senyor
- 4) Abraxam
- 5) Daniil

- 4
- ✓ 1,2,3
- 4,3,2
- 4,5
- 5

171. Parametrin verilmiş mümkün sahəyə düşməsi ehtimalının kimin əsərində şəmərəli şəkildə müəyyənləşməyə başladı?

- Daniil Bernullinin
- Daniil Naytın
- ✓ Tomas Bayesin
- Adam Smitin
- Abraxam Muavrin

172. Ehtimal nəzəriyyəsi neçənci ildə nəşr olunmuşdur?

- ✓ 1733-cü ildə
- heç birində
- 1738-ci ildə
- 1736-cı ildə
- 1734-cü ildə

173. Tədqiqatların riyazi istiqaməti necə adlanır? 1) Ehtimal nəzəriyyəsi  
2) Ekonometrika  
3) İqtisadi riyaziyyat

- 2
- 1,3
- 2,3
- 3
- ✓ 1

174. Yapon feodalları neçənci ildə gələcəyə tədarük şərtləri daxilində öz risklərini satmışdır?

- 1865-ci ildə
- 1791-ci ildə
- 1603-cü ildə
- 1605-ci ildə
- ✓ 1600-cü ildə

175. Biznesin-hadisə riskinə aiddir:
- Valyutaların konvertə edilməsi qabiliyyəti
  - Reputasiya riski
  - Vergi riski
  - ✓ hamısı
  - Kredit reytingin dəyişiklikləri

176. əməliyyatın transsəhm riskinə aid deyildir:

- məhsulun mürəkkəb olması
- icra zamanı səvlərin ortya çıxması
- əmtənin çatdırılmasının gecikdirilməsi
- ✓ məhsul çeşidinin az olması
- uçotun düzgün aparılmaması

177. əməliyyat riskinin neçə növü var?

- 5
- 3
- ✓ 1
- 6
- 2

178. Valyuta riskinə aid deyildir:

- valyuta məzənnələrinin dəyişkənliyi riski;
- hamısı
- ✓ əyri gəlirlilik riski
- gəlirin konvertasiyası riski
- valyuta məzənnələrinin volatilliyi

179. Fond riskinə aid deyildir:

- səhmin qiymətinin dəyişkənliyi ;
- volatilliyin dəyişkənliyi
- ✓ əyri gəlirlilik riski
- dividendlərin riski.
- bazis riski

180. Korelyasiya, fond riski hansı növ riskə aid edilməkdədir?

- Kredit riskinə
- heç birinə
- Valyuta riskinə
- Faiz norma riskinə
- ✓ Bazar riskinə

181. Bazar risqi neçə yerə ayrılır?

- 1
- heç biri
- 4
- 3
- ✓ 2

182. Müntəzəm və qeyri-müntəzəm risklərin cəmi necə adlanır?

- müntəzəm risk

- sistematik risk
- heç biri
- qeyri- müntəzəm risk
- ✓ sərmayə riski

183. Müxtəlif qiymətli kağızlardan ibarət olan zərf necə adlanır?

- Spret
- ✓ diversifik
- volatilik
- heç biri
- Svop

184. Nəticələrinin xarakteri üzrə risklər neçə yerə ayrılır?

- ✓ 2
- 1,3
- 1
- 1,2
- 3

185. Qeydiyyatın xarakteri üzrə risklər neçə yerə ayrılır?

- ✓ 2
- 3
- 1,3
- 1
- 1,2

186. Yaranma amillərinə görə risklər neçə yerə ayrılır?

- ✓ 2
- heç biri
- 5
- 4
- 3

187. Risklərin təsnifatının əsasında duran ən mühüm ünsürlərə aid deyildir:

- yaranmanın əsas amilləri;
- ✓ qeydiyyatın dəyişilməsi
- nəticələrinin xarakteri;
- qeydiyyatın xarakteri;
- yaranma vaxtı;

188. Korelyasiya, fond riski hansı növ riskə aid edilməkdədir?

- Kredit riskinə
- Valyuta riskinə
- Faiz norma riskinə
- ✓ Bazar riskinə
- heç birinə

189. Kredit riskinə aid deyildir:

- Birbaşa kredit risqi
- Kredit ekvivalent risqinə məruz qalma
- hamısı
- ✓ dolaylı kredit riski
- Hesablaşmalar risqi

**190.** Ehtiyat riskinin əsas səbəblərinə aiddir:

- işin əlaqələndirməsi qüsurları;
- zəif tənzimləmə;
- ✓ əmək qüvvəsinin yetərsizliyi;
- aşağı təşkilat səviyyəsi;
- planlaşdırma və layihə səhvləri;

**191.** Marketinqin təşkilindəki risklərə aiddir:

- aşağı təşkilat səviyyəsi;
- ✓ malların keyfiyyətsizliyi;
- zəif tənzimləmə;
- işin əlaqələndirməsi qüsurları;
- planlaşdırma və layihə səhvləri;

**192.** Aşağı təşkilat riskinin səviyyəsinə aiddir:

- ✓ zəif tənzimləmə;
- bazarın həcmnin səhv müəyyənləşdirilməsi;
- malların keyfiyyətsizliyi;
- məhsulun səhv seçilməsi (satılmır);
- marketinqin təşkilindəki nöqsanlar;

**193.** Sadə risklərin olma səbəblərinə aid deyildir:

- cinayət
- hamısı
- ✓ əməkdaşların işə məsuliyyətsiz yanaşması
- müharibə
- bəxədbəxt hadisə

**194.** Hansı risk növüdür ki, həm gəlir həm də zərər ehtimalını daşıyır?

- ✓ spekulativ
- mürəkkəb
- sadə
- düzəltmə
- adi

**195.** Hansı risk növüdür ki, yalnız zərər ehtimalı daşıyır?

- mürəkkəb
- spekulativ
- ✓ sadə
- hamısı
- düzəltmə

**196.** Sadə və spekulativ risklər hansı yaranma amillərinə aid edilməkdədir:

- yaranma vaxtına
- ✓ nəticələrinin xarakterinə
- qeydiyyatın xarakterinə;
- yaranmanın əsas amillərinə;
- yaranma sahəsinə

**197.** Daxili risklərə aiddir:

- istehsalat gücü

- texniki təchizat
- √ hamısı
- əmək məhsuldarlığı
- ixtisaslaşma səviyyəsi

**198.** Daxili risklərə aid deyildir:

- istehsalat gücü
- əmək məhsuldarlığı
- √ kontragentlər
- ixtisaslaşma səviyyəsi
- texniki təchizat

**199.** Xarici risklərin səviyyəsinin aslı olduğu amillərə aid deyildir:

- siyasi
- coğrafi
- √ lokal
- demoqrafik
- iqtisadi

**200.** Xarici və daxili risklər hansı amillərə aid edilməkdədir?

- yaranmanın əsas amillərinə;
- yaranma sahəsinə
- yaranma vaxtına
- nəticələrinin xarakterinə;
- √ qeydiyyatın xarakterinə;

**201.** Spekulativ risklərin olma səbəb lərinə aid deyildir:

- vergi qanunlarının dəyişməsi
- √ müharibə
- bazar konyunkturunun dəyişməsi
- valyuta məzənnələrinin dəyişməsi
- əməkdaşların işə məsuliyyətsiz yanaşması

**202.** Yaranma vaxtına görə hansı risk növüdür ki, daha asan dəyərləndirməyə imkan verir?

- 1) retrospektiv
- 2) cari
- 3) perspektiv

- 3
- √ 1
- 1,3
- 1,2
- 2

**203.** Siyasi və iqtisadi risklər hansı amillərə aid edilməkdədir?

- nəticələrinin xarakteri;
- qeydiyyatın dəyişilməsi
- √ yaranmanın əsas amilləri;
- yaranma vaxtı;
- qeydiyyatın xarakteri;

**204.** Qısamüddətli maliyyə öhdəliklərinə aid deyildir:

- qısa müddətli bank kreditləri
- mal satanlara və podratçılara olan borclar

- əməyin ödənişi üzrə borclar
- √ bütöədönkənar fondlara olan borclar və i.a.11 ayadək müddətə qaytarılması borclar
- sosial sığorta və sosial təminat üzrə borclar

Debitor borclarının təhlili və onlara nəzarət hansı göstəriçilər üzrə aparılır?

- 205.
- 1)Adekvat
  - 2)Mütləq
  - 3)Nisbi
  - 4)Proporsional
  - 5)Anoloji

- 5,4
- 4,1
- 1,5
- 5,3
- √ 2,3

206. Cari aktivlərin ən likvid hissəsidir?

- hazır məhsul
- √ pul vəsaiti
- Qısa müddətli aktivlər
- Dövrüyyə vəsaiti
- xammal və materiallar

Cari aktivlərə aiddir:1)Qısa müddətli aktivlər

- 207.
- 2)Dövrüyyə vəsaiti
  - 3)Dövrüyyə aktivləri
  - 4)Uzun müddətli aktivlər

- 1,4,3
- hamısı
- 4,2,3
- √ 1,2,3
- 1

208. ən üstün likvidlik aktivləri hesab olunur?

- √ pul
- Kreditor borcları
- Debitor borcları
- Xammal
- Hazır məhsul

209. Qeyri-maddi aktivlərə aid deyildir:

- təsərrüfat fəaliyyətində uzun müddət istifadə edilir
- gəlir gətirən torpaq sahələrindən istifadə hüquqları,
- inhisar və imtiyaz hüquqları
- √ xammal və materiallar
- patentlər

210. Cari aktivlərə aid deyildir:

- Debitor borcları
- √ Qeyri maddi- istehsal ehtiyatları
- Qısamüddətli maliyyə qoyuluşları
- Pul vəsaitləri
- qısa müddətli maliyyə qoyuluşları

211. Cari aktivlərə aid deyildir:

- Maddi- istehsal ehtiyatları
- Debitor borcları
- √ Uzun müddətli maliyyə qoyuluşları
- Qısamüddətli maliyyə qoyuluşları
- Pul vəsaitləri

212. Müəssisənin bir neçə ilin timsalında maliyyə vəziyyətini xarakterizə edən göstəricilər sistemini aparmaq üçün hansı təhlildən istifadə edilməkdədir?

- Üfüqi
- √ Trend
- vertikal
- horizontal
- Şaquli

213. Müasir şəraitdə müəssisənin maliyyə vəziyyətinin təhlili qarşısında duran əsas vəzifələrə aid deyildir:

- İstehsal və tədavül sferalarında olan cari aktivlərin vəziyyətini, strukturunu və dinamikasını öyrənmək;
- Debitor və kreditor borclarının hərəkətini və strukturunu öyrənmək;
- √ Müəssisə vəsaitinin, onun tərkib hissələrinin artması və azalması səbəblərini, təsir göstərən amilləri və hər bir amilin təsir dərəcəsini artırmaq;
- müəssisənin ödəniş qabiliyyətini öyrənmək;
- Müəssisənin likvidlik vəziyyətini öyrənmək;

214. Müasir şəraitdə müəssisənin maliyyə vəziyyətinin təhlili qarşısında duran əsas vəzifələrə aid deyildir:

- Müəssisə vəsaitinin mövcud vəziyyətini, dinamikasını, tərkib və strukturunu öyrənmək;
- Müəssisə vəsaitinin mənbələrini, onların dinamikası və strukturunu öyrənmək
- √ vəsait mənbələrinin artmasına (azalmasına), strukturun dəyişilməsinə təsir göstərən amilləri təyin etmək və hər bir amilin təsir dərəcəsini azaltmaq;
- Uzunmüddətli aktivlərin vəziyyətini, dinamikasını, strukturunu və dəyişilməsini təyin etmək;
- Müəssisə vəsaitinin, onun tərkib hissələrinin artması və azalması səbəblərini, təsir göstərən amilləri və hər bir amilin təsir dərəcəsini təyin etmək;

215. Müəssisənin xarici təhlil hansı təsərrüfat subyetlərinə maraqlıdır?

- xarici investora
- √ hamısına
- vergi orqanlarına
- maliyyə orqanlarına
- borc verənlərə

216. Daxili təhlilə aiddir:

- idarəetmə funksiyalarını icra edən vəzifəli şəxslər tərəfindən aparılır
- mühasibat uçotu registrləri və hesabatlarında verilən informasiyaya əsasən aparılır.
- istehsal-maliyyə fəaliyyətinin planlı idarəedilməsində, istifadə edilməkdədir
- √ hamısı
- idarəetmə ilə əlaqədar qərarların qəbul edilməsi məqsədi daşımaqdadır

217. Maliyyə vəziyyətinin təhlili neçə yerə ayrılır?

- 1
- 3
- 4
- ayrılmaz
- √ 2

218. Maliyyə təhlilinin başlıca məqsədi nədir?



- maliyyə siyasətini həyata keçirmək
- ehtiyatları aşkara çıxarmaq
- dəyişikliklərin dərəcəsini təyin etmək
- ✓ hamısı
- müəssisənin fəaliyyətinin səmərəliliyinin yüksəltmək

219. Anketdə istifadə olunan suallar neçə yerə ayrılır?

- 1
- 3
- ✓ 4
- 5
- 2

220. Anket metodunda istifadə olunan suallar strukturuna görə neçə formaya bölünür

- 1
- 3
- ✓ 4
- 5
- 2

221. Müşahidəçi informasiyaları neçə şəkildə toplaya bilər?

- 1
- 3
- 0
- 4
- ✓ 2

222. Hadisələr, düşüncələr, əsaslarla nə etmək olar?

- informasiya toplamaq
- problemləri həll etmək
- rəqabət etmək
- ✓ hamısı
- məlumat toplamaq

223. Informasiyalar neçə mənbədən əldə olunur?

- 1
- ✓ 3
- 4
- hamısından
- 2

224. Qarşılaşdığı problemin həlli imkanlarını ortaya qoyacaq informasiyaları toplamaq üçün nəyə ehtiyac vardır?

- Vaxta
- mütəxəssis əməyinə
- maliyyəyə
- ✓ hamısına
- əlavə vəsaitə

225. Anket metodu hansı informasiya mənbələrinə aiddir:

- Biliklərə
- hamısına
- Hadisələrə;
- Düşüncələrə;

✓ Əsaslara

226. Müşahidə metodu hansı informasiya mənbələrinə aiddir:

- Biliklərə
- hamısına
- Hadisələrə;
- Düşüncələrə;
- ✓ Əsaslara

227. Müəssisənin maliyyə vəziyyətini keyfiyyətə xarakterizə edən göstəricilərdən biridir?

- 1) tədiyyə qabiliyyətli olması
- 2) likvidli olması
- 3) ödəmə qabiliyyətinə malik olması

- 2,3
- 1
- heç biri
- 3,1
- ✓ 1,2,3

228. Maliyyə vəziyyətinin təhlilində bütün cari aktivləri neçə qrupda birləşdirmək olar?

- 2
- ✓ 4
- 5
- 0
- 3

229. Trend təhlili nədir?

- Müəssisə vəsaiti və onun tərkibinin strukturunu xarakterizə edir.
- Resurslardan istifadədir.
- ✓ Bir neçə ilin hesabat göstəricilərinin bazis ili ilə müqayisədə nisbi kənarlaşmaları xarakterizə edir.
- Hamısı
- Müəssisənin iqtisadi potensialının təsərrüfatlararası müqayisəli təhlilini aparmağa imkan verir

230. İdarəetmə təcrübəsində üfüqi və şaquli təhlil biri-digərini nə edir?

- azaldır
- ✓ tamamlayır
- dəyişdirir
- bölüşdürür
- coxaldır

231. Şaquli təhlilə aid deyildir:

- Müəssisə vəsaiti və onun tərkibinin strukturunu xarakterizə edir.
- Resurslardan istifadə göstəriciləri, eyni zamanda istifadə olunan əmək, material və maliyyə resurslarının həcmi və strukturu kəskin sürətdə fərqlənən müəssisələrin iqtisadi potensialı və onun nəticələrini müqayisə etməyə imkan verir.
- təhlilin köməyi ilə nisbi göstəricilərin araşdırılması infilyasiya proseslərinin neqativ təsirinin aradan qaldırılmasına köməklik edir.
- ✓ təhlilin nəticələri və müəssisənin illik fəaliyyətində onun qiymətləndirilməsi az əhəmiyyət kəsb edir
- Müəssisənin iqtisadi potensialının təsərrüfatlararası müqayisəli təhlilini aparmağa imkan verir

232. Balansın neçə növ təhlili var?

- 1
- ✓ 3
- 4
- 5
- 2

233. Debitor və kreditor borclarının inventarizasiyası balans əlavə olunan neçə nömrəli formada göstərilməkdədir?

- 1-№-li müəssisənin balansı-forma
- 3-№-li müəssisənin balansı-forma
- √ 5-№-li
- hamısında
- 2-№-li müəssisənin balansı-forma

234. Xüsusi kapitalın təmərküzləşməsi əmsalına aid deyildir:

- avans edilən vəsait məbləğində müəssisə sahiblərinin payını xarakterizə edir
- xarici kreditorlardan asılılığı azalır.
- √ Bu göstəricinin əksi, cəlb edilmiş kapitalın ahəngdarlaşması əmsalındır.
- bu iki əmsalın cəmi vahidə bərabər olur.
- Bu əmsal yüksək olduqca müəssisənin maliyyə sabitliyi artır

235. Təcrübə hansı informasiya mənbələrinə aiddir:

- Hadisələrə
- √ Əsaslara
- Biliklərə
- hamısına
- Düşüncələrə

236. Müşahidə, təcrübə, anket hansı informasiya mənbələrinə aiddir:

- Hadisələrə
- √ Əsaslara
- Biliklərə
- hamısına
- Düşüncələrə

237. Aşağıda verilənlər əsaslar metoduna aiddir: 1) İlkin informasiyalar ancaq müvafiq insanlara müraciət edilərək toplanılmalıdır  
2) İlkin məlumatların toplaması metodları əsasən üç cür olur:  
3) Bəzən isə suallara bilərəkdən səhv cavablar da verə bilirlər.  
4) bunlar asanlıqla ölçülə bilən məlumatlardır

- 1
- √ 1,2,4
- 4
- hamısı
- 2

238. Aşağıda verilənlər Düşüncə metoduna aiddir:

- √ bir insana hər hansı bir obyektə və ya hadisəyə qarşı yaranan inam və təəssürlərdir.
- başqalarından soruşaraq öyrənmək mümkündür.
- Bəzən isə suallara bilərəkdən səhv cavablar da verə bilirlər
- hamısı
- bunlar asanlıqla ölçülə bilən məlumatlardır.

239. Aşağıda verilənlər hadisə metoduna aid deyildir:

- Hadisələr- bunlar asanlıqla ölçülə bilən məlumatlardır.
- Bir çoxlarının bu cür məlumatlarda maraqlı olmasına baxmayaraq, hadisələri ya xatırlaya bilmir, ya da hadisə haqqında fikirlərini deməkdən çəkinirlər.
- Bəzən isə suallara bilərəkdən səhv cavablar da verə bilirlər.
- √ hadisənin toplaması metodları əsasən üç cür olur:
- Hadisələrin bir çoxunu bilavasitə müşahidə edərək və ya başqalarından soruşaraq öyrənmək mümkündür.

240. Anketin suall formalarına aid deyildir:

- sadə
- likert
- qarışıq
- ✓ orta
- mürəkkəb

241. Blansın üfiqi təhlilinə aid deyildir: 1) Balansın üfiqi təhlili balans tərtib olunan tarixə müxtəlif məd-dələr üzrə hesabat göstəricilərinin ilin (kvartalın, ayın) əvvəli ilə, ba-zis dövrü ilə müqayisədə mütləq və nisbi artmanı yaxud azalmanı təyin etməyə imkan verir. 2) Güclü inflyasiya şəraitində üfiqi təhlilin nəticələri və müəssisənin illik fəaliyyətində onun qiymətləndirilməsi az əhəmiyyət kəsb edir. 3) Güclü inflyasiya şəraitində üfiqi təhlilin nəticələri və müəssisənin illik fəaliyyətində onun qiymətləndirilməsi çox əhəmiyyət kəsb edir. 4) müəssisənin iqtisadi potensialının təsərrüfatlar arası müqayisəli təhlilini aparmağa imkan verir.

- 1
- 1,2
- 1,4
- 2,3
- ✓ 3,4

242. Riskin qiymətləndirilməsi neçə mərhələdə baş verir?

- 2
- 1
- 5
- ✓ 3
- 4

243. Həssaslığın təhlili metodunun əsas çatışmayan tərəflərinə aiddir?

- 1) biramilli olması;
- 2) layihənin yalnız bir amilinin dəyişməsinə istiqamətlənməsi;
- 3) ayrı-ayrı amillər arasında mümkün əlaqələrin, yaxud onların korelyasiyasının uçotu alınmamasına gətirib çıxarması;
- 4) ayrı-ayrı amillər arasında mümkün əlaqələrin, yaxud onların korelyasiyasının uçotu alınmasına gətirib çıxarması

- hamısı
- 2,4
- 4
- 2
- ✓ 1,2,3

244. Həssaslığın təhlili metodunun əsas çatışmayan tərəflərinə aid deyildir?

- 1) biramilli olması;
- 2) layihənin yalnız bir amilinin dəyişməsinə istiqamətlənməsi;
- 3) ayrı-ayrı amillər arasında mümkün əlaqələrin, yaxud onların korelyasiyasının uçotu alınmamasına gətirib çıxarması;
- 4) ayrı-ayrı amillər arasında mümkün əlaqələrin, yaxud onların korelyasiyasının uçotu alınmasına gətirib çıxarması

- 2,4
- ✓ 4
- 2
- 1,2,3
- hamısı

245. Həssaslığın təhlili metodunun əsas üstünlüklərinə aid deyildir:

- ✓ riyazi cəhətdən şəffaflyq
- obyektivlik;
- nəzəri cəhətdən şəffaflyq
- hesablamaların sadəliyi;
- nəticələrin iqtisadi-riyazi təbiiliyi və onların şərtinin aşkarlığı

246. Həssaslığın təhlilinə aid deyildir:

- qalan şərtlərin sabit qaldığı halda, bir giriş dəyişənin dəyişməsinə cavab olaraq NPV-nin nə qədər dəyişməsinə dəqiq göstərən metoddur
- Layihənin pul axınlarını müəyyən edən bir çox dəyişənlər var
- √ varyasiya xəttinin əyrisi layihənin xalis müasir dəyərinin (NPV) hər bir girişdə dəyişikliklərə nə qədər həssas olduğunu göstərir
- ehtimalların bölgüsü qanununa tabedirlər
- qalan şərtlərin sabit qaldığı halda, bir giriş dəyişənin dəyişməsinə cavab olaraq NPV-nin nə qədər dəyişməsinə dəqiq göstərən metoddur.

247. Həssaslığın təhlilinə aid deyildir:

- Reqrəssiya xəttinin əyrisi layihənin xalis müasir dəyərinin (NPV) hər bir girişdə dəyişikliklərə nə qədər həssas olduğunu göstərir
- Layihənin pul axınlarını müəyyən edən bir çox dəyişənlər var
- ehtimalların bölgüsü qanununa tabedirlər
- qalan şərtlərin sabit qaldığı halda, bir giriş dəyişənin dəyişməsinə cavab olaraq NPV-nin nə qədər dəyişməsinə dəqiq göstərən metoddur.
- √ qalan şərtlərin sabit qaldığı halda, iki giriş dəyişənin dəyişməsinə cavab olaraq NPV-nin nə qədər dəyişməsinə dəqiq göstərən metoddur

248. Layihənin vahid riskinin qiymətləndirilməsinin metodlarına aiddir:

- √ hamısı
- İmitasiya modelləşdirmə
- Həssaslığın təhlili;
- Ssenarilərin təhlili;
- “Qərarlar ağacı”nın təhlili.

249. Layihənin vahid riskinin qiymətləndirilməsinin metodlarına aid deyildir:

- İmitasiya modelləşdirmə;
- Həssaslığın təhlili;
- Ssenarilərin təhlili;
- √ Ematision təhlili
- “Qərarlar ağacı”nın təhlili.

250. Layihənin vahid riskinin qiymətləndirilməsinin neçə metodu vardır?

- 5
- 1
- 3
- 2
- √ 4

251. Layihənin vahid riskinin təhlilinə 1-ci nədən başlanılır?

- kompyuter modellərinin cəlb edilməsindən
- Rəyin bildirilməsindən
- pul axınlarına xas olan qeyri-müəyyənliklərin araşdırılmasından
- mürəkkəb iqtisadi və statistik tədqiqatlardan
- √ hamısı

Ssenarilərin təhlilinin çatışmazlıqlarına aid deyildir:

- 1) ehtimalı qiymətləndirilməsinin olmaması;
- 2) hadisələrin inkişafının yalnız bir neçə variantı nəzərdən keçirilir.
- 3) Problemin həlli üçün mümkün variantların tapılmaması;
- 4) Problemin həlli nəticəsində yarana biləcək mümkün siyasi, iqtisadi, mənəvi və digər neqativ nəticələrin müəyyən edilməməsi

- √ 3,4
- 3,2
- 1,4
- 1,2

253. Riskin qiymətləndirilməsi mərhələlərinə aiddir:

1. Problemin həlli üçün mümkün variantların tapılması;
2. Problemin həlli nəticəsində yarana biləcək mümkün siyasi, iqtisadi, mənəvi və digər neqativ nəticələrin müəyyən edilməsi;
3. Riskin həm kəmiyyət, həm də keyfiyyət baxımından inteqral qiymətləndirilməsi.

- 1
- √ hamısı
- 3,2
- 3
- 2

254. İqtisadi riskin hissəsinə aid olanları tapın?

- 1,4
- 3,4
- hamısı
- 3,2
- √ 1,2

255. Məntiqi yanaşma prinsipinin metodoloji konsepsiyalarına aiddir:

- Qərarları qəbul edən şəxsin layihələrin reallaşdırılması prosesində layihə risklərini minimuma endirən və kompensasiya edən daha effektiv tədbirlərin seçilməsində rolu artır.
- √ hamısı
- Kəmiyyət və keyfiyyət ölçülərində ifadə olunan, dəqiqliklə planlaşdırılmış xarakteristikaya malikdir.
- İrəli sürülən məsələnin həlli zamanı layihənin idarə heyətinin və onun bütün iştirakçılarının məsuliyyətini birmənalı şəkildə müəyyən edir.
- Layihənin əsas elementlərinin qruplaşdırılması və onlar arasındakı əlaqənin müəyyən edilməsi layihənin təhlili, qiymətləndirilməsi və həyata keçirilməsi işlərini asanlaşdırır.

256. Diskontlaşdırma əmsalının riskinə düzəlişlər metoduna aiddir:

- İstiqraz vərəqələri, səhmlər və s. daha çox risklidir.
- Risksiz diskontlaşdırma əmsalı əsasən dövlət qiymətli kağızlarına uyğun gəlir.
- Hansı layihənin riski daha yüksəkdirsə, həmin layihəyə daha çox mükafat ayrılmalıdır.
- Bunu risksiz diskontlaşdırma əmsalına mükafat əlavə etməklə hesablamaq olar.
- √ hamısı

Riyazi cəhətdən risk gözlənilən nəticə ilə olmuş nəticə arasındakı nəyə bərabərdir?

257. 1) fərqə  
2) hasilə  
3) məcmuya  
4) girişə

- 4
- 2,3
- √ 1
- 2
- 3

Riskin qiymətləndirilməsində əsas nəzərə alınan onun hansı tərəfidir?

258. 1) kəmiyyət tərəfi  
2) keyfiyyət tərəfi  
3) həssas tərəfi  
4) qeyri müəyyənliyi

- √ 1
- 2,3
- 4
- 3
- 2

Ssenarilərin təhlilinin çətinliklərinə aiddir:

259.

- 1) ehtimalı qiymətləndirilməsinin olmaması;
- 2) hadisələrin inkişafının yalnız bir neçə variantı nəzərdən keçirilir. verir.
- 3) Problemin həlli üçün mümkün variantların tapılmaması;
- 4) Problemin həlli nəticəsində yarana biləcək mümkün siyasi, iqtisadi, mənəvi və digər neqativ nəticələrin müəyyən ediləməsi

- 1,4
- hamısı
- 3,4
- 3,2
- ✓ 1,2

Modelləşdirmə prosesinə aiddir:

260.

- 1) Modelləşdirmə prosesi ehtimalların verilən bölgüsünə əsaslanaraq təsadüfi şəkildə hər bir giriş dəyişəni üçün kəmiyyət seçir.
- 2) Hər bir variasiya edən dəyişən üçün seçilmiş kəmiyyət digər amillərin (vergi dərəcəsi, amortizasiya ayırmaları və s.) verilən kəmiyyətləri ilə birlikdə sonradan hər biri üzrə xalis pul axınlarının müəyyən edilməsi üçün modeldə istifadə edilir.
- 3) I və II mərhələlər dəfələrlə təkrarlanır, bununla da xalis müasir dəyərin (NPV) və orta kvadratik kənarlaşmanın gözlənilən kəmiyyətləri alınır.
- 4) I və 3-cü mərhələlər dəfələrlə təkrarlanır, bununla da xalis müasir dəyərin (NPV) və orta kvadratik kənarlaşmanın gözlənilən kəmiyyətləri alınır.

- ✓ 2
- 2,3.
- 4
- 1
- 3

261.

Nisbi ifadədə risk nədir?

- 1) müəyyən bazaya aid edilən mümkün itkilərin həcmi kimi düşünülür.
- 2) mümkün itkilərin maddi və ya pul-dəyər ifadəsində göstərilən həcmi ilə,
- 3) həmin itkilər məhz bu şəkildə ölçülə bilirsə, müəyyənləşdirilə bilər.

- 3
- 1,2
- ✓ 1
- 2,3
- hamısı

262.

Mütləq cəhətdən risk nədir?

- 1) mümkün itkilərin maddi və ya pul-dəyər ifadəsində göstərilən həcmi ilə,
- 2) həmin itkilər məhz bu şəkildə ölçülə bilirsə, müəyyənləşdirilə bilər.
- 3) bazaya aid edilən mümkün itkilərin həcmi kimi düşünülür

- 3
- 2,3
- hamısı
- 2
- ✓ 1,2

263.

Risk kəmiyyət göstəricisinə aiddir:

- 1) mütləq
- 2) nisbi
- 3) volatilik
- 4) svop
- 5) spret

- 2,3
- 2,5
- 5,1
- 4,3
- ✓ 1,2

Müasir təcrübəyə görə, riskləri idarə etmək üçün onları hansı üsullarla müntəzəm qiymətləndirmək lazımdır?

- 264.
- 1) keyfiyyət
  - 2) kəmiyyət
  - 3) sadə
  - 4) mürəkkəb
  - 5) diferensial

- 3,5
- 2,3
- 1,4
- 5
- √ 1,2

265. Makro iqtisadi risklərə aid deyildir:

- əhalinin maddi durumunun pisləşməsi,
- √ antiböhran idarəetmə
- demoqrafik vəziyyətin ağırlaşması
- ölüm hallarının artması
- iqtisadi siyasətin transformasiyası

266. Makro iqtisadi risklərə aid deyildir:

- milli sərvətlərin azalması
- rəqabət qabiliyyətinin zəifləməsi
- √ müəssisənin borclarının artması
- ÜDM-un adambaşına həcmnin aşağı düşməsi
- ölkənin sərmayə baxımından cazibəsinin azalması

267. Risk neçə səviyyəyə xasdır?

- 4
- 5
- 1
- √ 2
- 3

268. Aşağıdakı düstur nəyə aiddir:

$$\tau = \frac{2 * S_r}{m(m-1)}$$

- Heç birinin
- √ Kendalın cüt korrelyasiyası
- Kendalın tək korrelyasiyası
- Reqrasiyonun
- Dispersiyanın

269. Maddi itkilərə aid deyildir:

- √ biznes layihəsində nəzərdə tutulan əlavə xərclərdə;
- biznes layihəsində nəzərdə tutulmayan əlavə xərclərdə;
- yaxud avadanlığın, əmlakın, məhsulun, xammalın, enerjinin və s. –nin birbaşa itkilərində;
- Maddi itkiləri müvafiq maddi ehtiyatlarına tətbiq olunduğu ölçü vahidi ilə,
- itkilər yalnız dəyər nöqtəyi nəzərindən, yəni pul vahidləri ilə ölçülüb tutuşdurula bilər.

270. Müsahibənin aparılması metodikasının əsas üstünlüklərinə aid deyildir:

- heç biri



- Hər bir iştirakçı müzakirəyə öz əmanətini daxil etməyə çalışır və nəticədə bütün respondentlər bir-birini böyük səmimiliklə stimullaşdırır
- Müsahibəni ixtisaslaşdırılmış mütəxəssis apardığından o, diskussiyanı zəhlətökən şəkildə olmadan respondentlərin motivlərinin və üstünlüklərinin üzə çıxarılmasına istiqamətləndirə, eləcə də fikirlərin fasiləsiz mübadiləsini stimullaşdırma bilər;
- ✓ Sorğu sual edilənlər həqiqətə uzaq cavablar verirlər
- Söhbətin kasetə yazılması onun gələcəkdə öyrənilməsi üçün informasiyanı fiksə etməyə imkan yaradır.

Vaxt itkisinə aid deyildir:

1) Sahibkarlıq əməliyyatları gözlənilənə nisbətən daha ləng getdikdə ortaya çıxır.

271. 2) Bu cür itkilər nəzərdə tutulan nəticənin saatlar, günlər, həftələr və ya aylara gecikməsi ilə birbaşa olaraq ölçülür.  
3) Vaxt itkisinin pul dəyərinə çevirmək üçün təsadüfi vaxt itkisinin gəlirin, mənfəətin məhz nə qədər itkisinə səbəb olacağını bilmək lazımdır  
4) Vaxt itkisinin kəmiyyət və dəyər ölçüləri ilə təsbit etmək çox asandır.

- 2,3
- ✓ 4
- 1
- 3,4
- 2,1

272. Maliyyə itkilərinə aiddir:

- ✓ hamısı
- əlavə vergilər
- cərmələr
- əvvəldən nəzərdə tutulmamış ödəmələr,
- pul və qiymətli kağız itkisi ilə bağlı birbaşa zərər

əmək itkilərinə aid deyildir:

273. 1) təsadüfi amillərin səbəb olduğu iş vaxtı itkisidir.  
2) Dolaylı götürülən əmək itkiləri adam-saatla, adam-günlə, yaxud iş saatları ilə ölçülür.  
3) əmək itkisinin dəyər ölçüsünə keçirilməsi əmək saatlarının hər saatın dəyərinə vurmaq yolu ilə aparılır

- ✓ 2
- 1,3
- 1,2,3
- 3
- 1

274. İtki növlərinə aid deyildir:

- ✓ mənəvi
- zaman
- maddi
- əmək
- maliyyə

Risklərin dəyərləndirilməsi işində başlıca yeri nə tutmaqdadır?

275. 1) təhlili  
2) proqnoz  
3) dəyişmə  
4) ölçmə  
5) dəyərləndirmə

- 1,4
- ✓ 1,2
- 4,5
- 3,4
- 2,5

276. İtkiləri minimuma endirən idarəetməyə aiddir:

- volatilik
- √ optimal
- Ddiverfikasiya
- ötrülmə
- başa-baş

277. Aşağıdakı düsturdakı  $R_o$  nədir?  
 $R_o = R_c + R_g$

- Sabit itkiləri
- Gələcəkdə gözlənilən
- Dəyişkən itkiləri
- √ Orta itkiləri
- İdarəetmənin cari

278. Aşağıdakı düsturdakı  $R_g$  nədir?  
 $R_o = R_c + R_g$

- √ Gələcəkdə gözlənilən
- İdarəetmənin cari
- Sabit itkiləri
- Dəyişkən itkiləri
- Orta itkiləri

279. Risklərin idarə olunması sisteminə aid deyildir:

- müəyyən etmə
- √ Dəyişdirmə
- qiymətləndirmə
- İdarə etmə
- Ölçülmə

280. İqtisadi risklərin qiymətləndirilməsi metodlarına aiddir:  
 1) vaxta görə 2) əməyə görə 3) kəmiyyətə görə 4) keyfiyyətə görə

- 3, 2
- 1, 2
- √ 3, 4
- 1, 4
- 4

281. İqtisadi risklərin qiymətləndirilməsi metodlarına aid deyildir: 1) vaxta görə 2) əməyə görə 3) kəmiyyətə görə 4) keyfiyyətə görə

- 4
- 1, 4
- √ 1, 2
- 3, 4
- 3, 2

282. Risklərin müəyyən edilməsi təcrübəsində əsasən neçə metoddan istifadə olunur?

- √ 2
- 3
- istifadə olunmur
- 5
- 4

283. İqtisadi risklərin qiymətləndirilməsi metodlarına aid deyildir: 1) vaxta görə 2) əməyə görə 3) kəmiyyətə görə 4) keyfiyyətə görə

- 1
- 2, 4

- √ 1,2
- 3
- 4

Somatik amil nədir?

- 284.
- 1) Bura insanın müəyyən istəyini həyata keçirmək üçün onun sahib olduğu bioloji və fizioloji keyfiyyətlərin təsiri daxildir
  - 2) Fəaliyyət zamanı bu keyfiyyətlər ona mane ola, yaxud da kömək edə bilər.
  - 3) insanın psixoloji vəziyyətinə təsir edən xarakteri, əhvalı, bilikləri, gözləntiləri və s. daxildir.
  - 4) İnsanın düşdüyü mühitdə ona göstərilən təsirlərdir

- √ 1,2
- 2,4
- 2,3
- 1,4
- 4

285. Qiymətməmələgəlmə qoyulmasının prosesi neçə mərhələdən ibarətdir?

- 2
- 5
- 4
- 3
- √ 6

286. Qiymətə təsir edəcək amillərə aid deyildir:

- Siyasi
- İqtisadi
- √ Ekoloji
- Psixoloji
- Sosial

Subyektiv amillər ilə üzvi şəkildə əlaqədə olan amillərə aiddir:

- 287.
- 1) Qavrayış amili
  - 2) Somatik amillər
  - 3) Psixoloji amillər
  - 4) Mövcud vəziyyət amilləri
  - 5) İnsanlarla birbaşa əlaqəsi olan mühit amilləri

- 4,5
- 5
- 1,4
- √ 1,2,3
- 2,3

ətraf mühit amilləri ilə üzvi şəkildə əlaqədə olan amillərə aiddir:

- 288.
- 1) İnsanlarla birbaşa əlaqəsi olan mühit amilləri
  - 2) Digər subyektlərin təsiri ilə yaranan amillər
  - 3) Qavrayış amili
  - 4) Mövcud vəziyyət amilləri
  - 5) Somatik amillər

- 1,2,5
- 1,5
- 2,4
- √ 1,2,4
- 4,5

289. Riskin keyfiyyətə qiymətləndirilməsinə aiddir:

- Nəzərdə tutulan müsbət nəticələr mümkün ola bilən iqtisadi, psixoloji, siyasi və başqa nəticələrlə müqayisə edilməsi
- √ hamısı

- müxtəlif maraqların tarazlaşdırılmasını, uzlaşdırılmasını təmin edən, yoxsa onlar arasında uyğunluğun pozulması
- mövcud alternativlərin təsərrüfat həyatı subyektlərinin maraqlarına mümkün ola bilən təsirinin aşkara çıxarılması.
- Öz qərarlarının həyata keçirilməsinin nəticələrini peşəkarcasına və məsuliyyətli şəkildə qiymətləndirməyi bacarması

290. Riskin müəyyənləşdirilməsində yalnız kəmiyyət meyarlarının əsas götürülməsi nəyə gətirib çıxarır?

- telement yanaşmaya
- heç birinə
- ✓ texnokrat yanaşmaya
- texnopark yanaşmaya
- texnoqrant yanaşmaya

291. Nöqtələrin yerinə uyğun gələn yazın?  
Riskdən qaçan insanlar çox vaxt az, lakin ..... olan işlərə can atırlar

- Gəlirsiz
- optimal
- Dəyişkən
- ✓ Sabit
- Gəlirli

292. Aşağıdakı düsturdakı  $R_c$  nədir?  
 $R_o = R_c + R_g$

- Orta itkiləri
- Dəyişkən itkiləri
- ✓ İdarəetmənin cari
- Sabit itkiləri
- Gələcəkdə gözlənilən

293. Aşağıdakı düstur nəyə aiddir:  
 $R_o = R_c + R_g$

- ✓ Fəaliyyət riskinə
- Təhlükə riskinə
- Heç birinə
- Mənfəət riskinə
- Müəyyənsizlik riskinə

294. İqtisadi risklərin kəmiyyətcə qiymətləndirilməsinin ikinci qrupuna aid deyildir:

- İkinci qrup metodlar isə, əsasən empirik nəticələrə əsaslanır.
- Bu zaman gözlənilən riski müəyyənləşdirmək üçün onun keçmiş təcrübə, hadisələr və faktlar bazasında ekstrapolyasiyasından istifadə edilir
- ✓ Bu metod spekulyativ metoda əsaslanır
- Ekspert metodları səmərəli qərarlar qəbul edilməsi məqsədilə riskin kəmiyyətcə qiymətləndirilməsinə dair ekspertlərin ümumiləşdirilmiş fikrinin aşkarlanmasına və formalaşmasına yönəlmişdir.
- Bu qrupa ekspert və statistika metodları daxildir.

295. İqtisadi risklərin kəmiyyətcə qiymətləndirilməsinin birinci qrupuna aid deyildir:

- Metodların birinci qrupunun əsasında bu və ya digər vəziyyəti tam və ya qismən formalaşmış prosedurların köməyi ilə ifadə etmək cəhdi dayanır.
- Bu qrupa aid metodların tətbiqi mürəkkəb hesablama aparatının mövcudluğu, hesablama və təhlilin əməktutumunun çox olması ilə səciyyələnir.
- ✓ Bu metod əsasən empirik nəticələrə əsaslanır;
- Bu metodlardan istifadə edilməsi öyrənilən proseslər arasında qarşılıqlı fəaliyyətin mümkün ola bilən xarakterinə dair işçi fərziyələrin irəli sürülməsini, nəzərdən keçirilən hadisələrin inkişafını kəmiyyət baxımından əks etdirən riyazi qanunun və ya qaydalar toplusunun formalaşdırılmasını, mövcud informasiya əsasında model qurulmasını nəzərdə tutur.
- Bunlar elə prosedurlardır ki, tədqiq edilən hadisələrin inkişaf məntiqini həmin hadisələr arasındakı əlaqəni nəzərə almaq yolu ilə əks etdirir.

296. İqtisadi risklərin kəmiyyətcə qiymətləndirilməsi metodlarını neçə qrupa bölmək olar?

- 1
- 6
- 4
- ✓ 2
- 3

297. Aprior tədbirlərə aiddir:

- Riskin sığortalanması
- Risklərin limitləşdirilməsi
- diversifikasiya
- ✓ hamısı
- Özünüsüğortalama.

298. Aprior tədbirlərə aiddir:

- Risklərdən qaçınılma
- ✓ hamısı
- heçləşmə
- Ötürmə
- Risklərin limitləşdirilməsi

299. ən geniş yayılmış risk növləri hansılardır?

- ✓ maliyyə
- istehsal
- hamısı
- kommersiya
- marketinq

300. Effekt-məsrəflər kriteriyası üzrə risklərin azaldılması tədbirlərinin seçilməsinin ümumi algoritminə aid deyildir:

- Planlaşdırılan sahibkarlıq əməliyyatlarına xas əsas risk növlərinin və qeyri-müəyyənliyin aparıcı tipinin müəyyən edilməsi.
- heç biri
- ✓ Məsrəflərin dəyişdirilməsi
- Məsrəflərin azaldılması
- Antirisk tədbirlərin reallaşdırılmasına çəkilən məsrəflərin hesablanması.

301. İntestisiya sferasına aid evristik qaydalara aid deyildir

- ✓ Vəsaitləri daha rentabelli layihələrə indentifikasiyanı nəzərə alaraq qoyulması
- düzgün variant yoxdur
- İntestisiyadan götürəcəyiniz mümkün gəlirlə banka faiz ödənişlərinin səviyyəsini müqayisənin edilməsi
- Əgər faiz ödənişləri mümkün gəlirlərdən yüksəkdirsə investisiyalardan imtinanın edilməsi
- İntestisiyalarının rentabellik səviyyəsinin inflyasiyanın tempini üstələyib-üstələmədiyini yoxlanması

302. Risk menecmentinin evristik qaydalarına aiddir:

- Şübhə varsa, mənfi qərar qəbul edilir
- ✓ hamısı
- Şəxsi kapitalın imkan verdiyindən çox risk etmək olmaz.
- Azı üçün çoxu qurban vermək olmaz.
- Yalnız şübhə yoxdursa, pozitiv qərar qəbul edilir

Riskin dərəcəsinin azaldılmasına aiddir:

- 303.
- 1) Heçləşmə yolu ilə
  - 2) Sığorta
  - 3) Özünüsüğorta

- √ 1,2,3
- 1,2
- 1
- 2
- 3

304. Risklərin yaranması vaxtının dəqiqliyi nədən aslıdır?

- √ İlkin informasiyanın həcmindən
- hamısından
- Tədiyə qabiliyyətinin olmasından
- Tədarükçülərin fəaliyyətindən
- Resursların həcmindən

305. Hansı alim göstərmişdir ki , ölçmə zamanı məsrəfləri yarıya qədər azaltmaq olar?

- √ S.N.Vorobyov
- Yakkok
- Ford
- M.S. Vorobyov
- N.S. Vorobyov

Riskin qiymətləndirilməsində nəyisə gözdən qaçırmamaq və ya qarışdırmamaq üçün praktikada özünü yaxşı təsdiqləmiş hansı proseslərdən istifadə olunur?

- 306.
- 1) Nəminasiyadan
  - 2) Tendensiyadan
  - 3) Proporsiyadan
  - 4) İdentifikasiyadan
  - 5) Kvantifikasiyadan

- 1,5
- hamısından
- √ 1,2,3
- 3,4
- 4,5

307. Nominal şkala üzrə qiymətləndirmədə hansı anlayışlardan istifadə olunur?

- Ehtimalı azdı
- √ hamısından
- Daha çox mümkündür
- Eyni dərəcədə mümkündür
- ]Ehtimalı çoxdu

308. Qərarların qəbulu nəzəriyyəsinin hamısına məxsus neçə element var?

- 2
- 1
- √ 4
- 6
- 3

309. Qərarların qəbulu nəzəriyyəsində yaxşı fikirləş nə istəyirsən hansı prinsipə aid edilməkdədir:

- alternativ yolların çoxluğuna
- hamısına
- müqayisəyə
- ölçüyə
- √ məqsədə

310. Qərarların qəbulunun ümumi sxemini risklərin idarəedilməsinin hansı sahəsinə adaptasiya etmək olar?

- gəlirli
- ✓ problemlı
- hamısına
- diverfikasiyalı
- volatelli

311. Təbii risklərə aiddir:  
1) Zəlzələ  
2) Vulkan püskürməsi  
3) əlverişsiz hava şəraiti

- 1
- ✓ 1,2,3
- 1,2
- 3
- 2

312. Microsoft şirkətinin risk menecerləri tərəfindən 1997-ci ilin ikinci yarısında nəzərə alınan risklərə aid deyildir:

- ✓ Marketing riskləri
- Öhdəliklər və məhkəmə riskləri
- Təbii risklər
- Maliyyə risklər
- İşəgötürənin riskləri

313. Risklərin idarəedilməsi sistemi özündə hansı şəxsləri birləşdirməlidir?

- aqresiv insanları
- pəşeynor insanları
- ✓ passionar insanları
- pesimis insanları
- optimist insanları

314. Risk-menecmentin konseptual sxeminə aiddir :

- Biznes mədəniyyətinin olması
- ✓ hamısı
- Məqsədli şəkildə istehsalatda tətbiq edilən risklərin idarəedilməsi strukturunun olması
- İstənilən ideyaların konkret insanlar tərəfindən realizə edilməsi.
- Resurslara görə risklərə olan reaksiyanın formalaşması

315. Risk menecmentinə aid deyildir:  
1) İdarəetmə prosesində yaranmış riskin və iqtisadi münasibətlərin qiymətləndirilməsi sistemidir 2) Özündə idarəetmə fəaliyyətlərinin manipulyasiyasını ehtiva edir  
3) Risk menecmenti idarəetmə sistemi kimi idarəetmə obyektinə və subyektindən ibarətdir  
4) Risk -menecmenti idarəetmə prosesində yaranmış riskin və iqtisadi münasibətlərin qiymətləndirilməsi sistemidir

- 1,2
- 3
- 1, 4
- 3, 4
- ✓ 2

316. Risk menecmentə aid deyildir:

- İdarəetmə prosesində yaranan iqtisadi münasibətlər və risklərin idarəedilməsi sistemidir
- Risk dərəcəsinin və miqyasının müəyyən edilməsini həyata keçirir
- Bu sistem özündə riskli kapital qoyuluşlarının məqsədinin müəyyənlişdirir
- hamısı
- ✓ İdarəetmə sistemi kimi idarəetmə subyektindən ibarətdir

Korporativ mərkəzin imtiyazlarına aiddir:

- 317.
- 1) Riskin idarəedilməsi mərkəzi ilə birlikdə razılaşdırılmış müəyyən sahələrdə xüsusi tədqiqatların aparılması;
  - 2) Məqsədli şəkildə istehsalatda tətbiq edilən risklərin idarəedilməsi
  - 3) Riskin idarəedilməsi mərkəzi ilə birlikdə risk menecmentin tələblərinə uyğun olaraq ixtisaslaşmış istiqamətlərin işlənməsi.
  - 4) Mərkəzin əsasında risklərə olan reaksiyanın formalaşdırma

- 1, 2
- 3,4
- 2,3
- 4,1
- ✓ 1,3

318. Qərarların qəbulu nəzəriyyəsinin 1- ci elementinə aiddir:

- ✓ Nəyin arasından seçim etmək olar ?
- Alınacaq mümkün nəticələr hansılardır?
- Ən yaxşı qərarı həyata keçirmək üçün o hansı kriteriyaları əsas götürəcək?
- hamısı
- Seçim problemi ilə bağlı olan qeyri-müəyyən faktorlar hansılardır?

319. Qərarların qəbulu nəzəriyyəsinin 2- ci elementinə aiddir:

- hamısı
- Ən yaxşı qərarı həyata keçirmək üçün o hansı kriteriyaları əsas götürəcək?
- Alınacaq mümkün nəticələr hansılardır?
- ✓ Seçim problemi ilə bağlı olan qeyri-müəyyən faktorlar hansılardır?
- Nəyin arasından seçim etmək olar ?

320. Qərarların qəbulu nəzəriyyəsinin ən yaxşı alternativ konsepsiyasına aiddir:

- Biz heç vaxt yalnız bir işlə məşğul olmuruq
- Ən yaxşı alternativləri axatarın
- ✓ Ən yaxşısı üçün mübarizə aparın
- Bir şeyə qərar vermədən əvvəl düşünsəniz yaxşı olar
- Hamısı

321. Qərarların qəbulu nəzəriyyəsinin rasionallıq konsepsiyasına aiddir:

- Biz heç vaxt yalnız bir işlə məşğul olmuruq
- ✓ Bir şeyə qərar vermədən əvvəl düşünsəniz yaxşı olar
- hamısı
- Ən yaxşı alternativləri axatarın
- Ən yaxşısı üçün mübarizə aparın

322. Nəzarətin təskilinin klassik forması neçə mərhələni nəzərdə tutur?

- 4
- 5
- 1
- 2
- ✓ 3

323. Risk-menecment strategiyası haqqında qərar qəbul edərkən metodoloji dəstək kimi nə təklif oluna bilər?

- «iki addım»
- Qərarların dəyişdirilməsi nəzəriyyəsi
- «həssaslığın təhlili»
- «qərarlar ağacının» təhlili
- ✓ Qərarların qəbulu nəzəriyyəsi



- 324.** İstehsal risklərinə aid deyildir:
- Saxtalaşdırma
  - ✓ əmtəyə görə məsuliyyət
  - İnformasiya təhlükəsizliyi
  - Quldurluq
  - Xarici siyasi ticarət riskləri
- 325.** İdarəetmə strategiyasına aid deyildir:
- ✓ Strategiya olduğu kimi saxlanıla bilməz, onda dəyişikliklər edilə bilər və ya ondan imtina edilə bilər.
  - hamısı
  - Qarşıya qoyulmuş məqsədə çatmaq üçün istifadə olunan alətlərdən istifadənin konseptual istiqamətləri və üsulları başa düşülür.
  - Strategiya imkan verir ki, menecerlər öz diqqətini qəbul edilmiş strateji konsepsiyaya zidd olmayan mümkün hərəkət variantlarında cəmləşdirsinlər.
  - Sahibkarlıq fəaliyyətinin məqsədinə çatdıqdan sonra menecerlər əldə edilmiş nəticələri qiymətləndirirlər və strategiyadan gələcəkdə istifadə olunub-olunmayacağı haqqında qərar qəbul edirlər.
- 326.** Təsiri az olan risklərin qarşısının alınması üçün hansı tədbiri həyata keçirmək olar?
- operativ reaksiyadan
  - hamısından
  - ✓ Aprior
  - preventiv
  - 3-addımdan
- 327.** Aprior yanaşmaya aid deyildir:
- Aprior hərəkətlərin effektivliyi əksərən, menecerlərin bilik, bacarıq və qabiliyyətlərindən asılıdır.
  - Aprior tədbirlərin və vəsaitlərin arsenalı kifayət qədər genişdir.
  - Krizis vəziyyətin olmadığı maliyyə bazarında mövqe tutmuş rejim üçün daha effektivdir.
  - hec biri
  - ✓ Burada risklərin azaldılmasının neoklassik üsullarından istifadə edilir.
- 328.** Risklərin idarəedilməsi üzrə alternativlərin formalaşdırılmasının baza üsullarına aiddir:
- Riskin istehsal əməliyyatlarının iştirakçıları və ya tərəfdaşlar arasında bölüşdürülməsi.
  - ✓ hamısı
  - Risklər əmələ gəlincə, onların aradan qaldırılması
  - Bütövlükdə istehsal əməliyyatının və ya onun ayrı-ayrı hissələrinin risklərdən sığortalanması.
  - Gözlənilməyən məsrəflərin ödənilməsi üçün material, resurs və vəsait ehtiyatlarının yaradılması.
- 329.** Planlaşdırılan sahibkarlıq əməliyyatlarına xas əsas risk növlərinin və qeyri-müəyyənliyin aparıcı tipinin müəyyən edilməsinə aid deyildir:
- Sahibkarlıq əməliyyatında baş verə biləcək təhlükələrin mərhələlər üzrə siyahısının tərtibi.
  - Risklərin təhlükə dərəcəsinə görə təsnifləşdirilməsi, risklərin rəqləşdirilməsi vasitəsilə tendensiyaların aşkar edilməsi.
  - ✓ Risk üzərində güclü nəzarəti təmin edən təşkilati və texniki tədbirlərin reallaşdırılmasına çəkilən məsrəflərin hesablanması
  - Proqnozu hazırlamaq və risklərdən hər birinin baş vermə ehtimalını qiymətləndirmək.
  - 20/80 paretto aksiomu qaydasından istifadə edərək baxılan sahibkarlıq əməliyyatı üçün risklərin əsas növlərinin təyin edilməsi.
- 330.** Qərarların qəbulu nəzəriyyəsinin 4- cü elementinə aiddir:
- Nəyin arasından seçim etmək olar ?
  - hamısı
  - ✓ Ən yaxşı qərarı həyata keçirmək üçün o hansı kriteriyaları əsas götürəcək?
  - Alınacaq mümkün nəticələr hansılardır?
  - Seçim problemi ilə bağlı olan qeyri-müəyyən faktorlar hansılardır?
- 331.** Qərarların qəbulu nəzəriyyəsinin 3- cü elementinə aiddir:

- Nöyün arasından seçim etmək olar ?
- hamısı
- Ən yaxşı qərarı həyata keçirmək üçün o hansı kriteriyaları əsas götürəcək?
- √ Alınacaq mümkün nəticələr hansılardır?
- Seçim problemi ilə bağlı olan qeyri-müəyyən faktorlar hansılardır?

**332.** Biznes-planın reallaşdırma qrafikinə tərtib edilməsi istiqaməti öyrənilərkən ilk növbədə tətbiqin hansı təcrübəsindən istifadə etmək lazımdır?

- « qərarlar ağacın» dan
- «beş addım» dan
- √ «üç addım» dan
- « həssaslığın təhlilin»dən
- «iki addım» dan

**333.** Firmaların yaranması mərhələlərinə aid deyildir:

- Firmaları yaratmaq üçün işgüzar tərəfkeşlərlə sazişin bağlanması;
- hamısı
- Firmanın yaranması haqqında tərtib edilmiş sənədlərin ədliyyə orqanlarında rəsmi təsdiq edilməsi;
- Firmanın fəaliyyətinin hüquqi cəhətdən rəsmiləşdirilməsi onun vergi və auditor təşkilatlarında, statistika orqanlarında və s. qeydə alınması.
- √ İşgüzar tərəflər arasında maliyyə sabitliyi ilə əlaqədar sazişin bağlanması və lazım olan normativ-hüquqi sənədlərin İqtisadi İnkişaf Nazirliyinə rəsmi təsdiq edilməsi;

**334.** Planın reallaşdırma mərhələsinin ardıcılıqlarına aiddir

- planın tətbiq edilməsi üçün işçi qrupunun müəyyən edilməsi;
- yeni idarə orqanının yaranması və onun hüquqi əsasları;
- √ hamısı
- firmanın hökumət səviyyəsində tanınması;
- firmanın qeydə alınması və onun hüquqi prosesinin həyata keçirilməsi;

**335.** Biznes-planın tətbiqi zamanı bir-birini əvəz edən hansı təhlil qaydasından istifadə edilir?

- √ «üç addım» dan
- « həssaslığın təhlilin»dən
- « qərarlar ağacın» dan
- «beş addım» dan
- «iki addım» dan

**336.** Ekoloji risklərə aiddir:

- Atmosferə və suya tullantılar
- √ hamısı
- Fors – major halları
- İstehsalın zərərliyi
- Yaşayış məntəqəsinin yaxınlığı

**337.** Maliyyə-iqtisadi risklərə aiddir:

- Alternativ məhsulun yaranması
- Rəqiblər tərəfindən məhsul istehsalının artımı
- √ Vergilərin artımı
- Rəqiblər tərəfindən qiymətlərin aşağı salınması
- Qeyri-sabit tələbat

**338.** Texniki risklərə aiddir:

- Texnologiyaların yeniliyi
- Avadanlıqların etibarlılığının azlığı
- Avadanlıqların köhnəlməsi
- ✓ hamısı
- Xammalın keyfiyyətinin qeyri-stabilliyi

**339.** Sosial risklərə aiddir:

- İxtisaslı işçi qüvvəsinin yığılmasındakı çətinliklər
- ✓ hamısı
- Sosial infrastruktur
- Əmək haqqı səviyyəsinin yetərli olmaması
- Tətil təhlükəsi

**340.** Sosial risklərə aid deyildir:

- İxtisaslı işçi qüvvəsinin yığılmasındakı çətinliklər
- Tətil təhlükəsi
- hamısı
- ✓ Siyasi infrastruktur
- Əmək haqqı səviyyəsinin yetərli olmaması

**341.** Layihənin həyata keçirilməsi zamanı itkilərə aiddir:

- 1) Material itkisi
- 2) Maliyyə itkisi
- 3) Vaxt itkisi

- 1
- 3
- 2,3
- ✓ 1,2,3
- 1, 2

**342.** Biznes-plana aiddir:

- risklərin sığortalanması
- ✓ hamısı
- riskin qiymətləndirilməsi
- rəqabət strategiyasının seçilməsi,
- tədqiqat və işləmələr planı;

**343.** Biznes-plana aiddir:

- ✓ hamısı
- riskin qiymətləndirilməsi
- maliyyə planı
- təşkilati plan;
- marketinq planı;

**344.** Biznes-plana aiddir:

- əmtəə bazarının xarakteristikası,
- istehsal planı
- rəqabət strategiyasının seçilməsi,
- rəqiblərin qiymətləndirilməsi
- ✓ hamısı

**345.** Biznes-plana aiddir:

- titullar və sənədlər

- xülasə
- √ hamısı
- sahənin vəziyyəti
- biznesin tarixi

Biznes-planın hazırlanmasında iştirak edən biznes üzrə tərəfdaşların işlərinə aiddir:

346.

- 1) əməkdaşların inkişafının etibarlılığı və cəlb ediciliyinin qiymətləndirilməsi
- 2) əməkdaşlıq imkanlarının qiymətləndirilməsi
- 3) imkanların qiymətləndirilməsi
- 4) Məqsəd və vəzifələrin qoyulması və bölünməsi

- 3, 4
- heç biri
- √ 1,2,
- 2,3
- 1,2,3

əgər biznes-planın hazırlanmasında sahibkarın özü şəxsən iştirak edərsə?

347.

- 1) risklərin aşağı salınmasına daha çox təsir edər
- 2) sahibkarın özü tərəfindən gələcək fəaliyyət prosesi modelləşdirilir,
- 3) biznes-planın hazırlanmasının bütün mərhələlər üzrə yoxlayır,
- 4) qarşıya qoyulan məqsəd və vəzifələrə nail olmaq üçün nəzərdə tutulan və nəzərdə tutulmayan risklərin mövcudluğu müəyyənləşdirir
- 5) xərclərin son nəticəsinin operativ uçotunu aparır

- 1,2
- √ 1,2,3,4,5
- 1,5
- 3,4
- 1,3,5

348.

Biznes-plan dedikdə nə nəzərdə tutulur?

- müəssisə və təşkilatın təsisini,
- √ hamısını
- mal və xidmətlərin satılması sisteminin yaradılmasını
- fəaliyyəti üzrə işçi sənədlərin hazırlanmasını
- rekonstruksiyasını,

349.

Sahibkarlıq fəaliyyətinin planlaşdırılmasının əhəmiyyətinə aiddir:

- firmanın bazardakı qəfil dəyişmələrinə daha çox hazırlıqlı edir;
- √ hamısı
- məqsəddə çatmaq üçün göstərilən səyləri daha da dəqiq əlaqələndirməyə imkan verir;
- nəzarətin həyata keçirilməsi üçün firmanın fəaliyyət göstərməsini müəyyən edir;
- sahibkara öz məqsədlərini və ya onlara nail olmaq yollarını dəqiqləşdirməyə imkan verir;

350.

Müəssisənin inkişaf strategiyasından asılı olaraq biznes-planın məqsədlərinə aiddir :

- xarici bazara çıxış və investisiyaların cəlb edilməsi.
- √ hamısı
- Arzu edilən nəticələrə nail olmağın reallıq səviyyəsini aydınlaşdırmaq;
- Mövcud fəaliyyətin yeniləşdirilməsi və ya yeni fəaliyyətin yaranmasının məqsədəuyğunluğunu maraqlı şəxslərə sübut etmək;
- yeni ideyanın reallaşması üçün tərtib olunmuş layihədə göstərilən keyfiyyət və kəmiyyət göstəricilərinə nail olmağın mümkünlüyünü sahibkarın tərəfdaşlarına sübut etmək;

351.

Biznes-plan dedikdə nə nəzərdə tutulur?

- fəaliyyəti üzrə işçi sənədlərin hazırlanmasını
- mal və xidmətlərin satılması sisteminin yaradılmasını
- müəssisə və təşkilatın təsisini
- √ hamısını
- rekonstruksiyasını,

Texniki İqtisadi əsaslandırma nəyin tərkib hissəsidir?

- 352.
- 1) biznes-planın
  - 2) investisiya layihəsinin
  - 3) marketinqin
  - 4) Şirkətin fəaliyyətinin

- 1
- 2,3
- 3,4
- √ 1,2
- 2,4

353. Biznesin genişlənməsi imkanlarının təhlilinin əhatə edir?

- √ Biznes plan
- təşkil etmə
- Nəzarət
- kordinasiya
- Planlaşma

354. Firmaların işgüzar fəaliyyətinin ayrılmaz tərkib hissəsidir?

- təşkil etmə
- √ hamısı
- Biznes plan
- kordinasiya
- Planlaşma və proqnozlaşma

355. Biznes-planın yerinə yetirdiyi funksiyalar neçə yerə ayrılır?

- √ 2
- heç birinə
- 4
- 5
- 3

356. Müəssisənin inkişaf strategiyasından asılı olaraq biznes-planın müxtəlif məqsədlərinə aiddir :

- Arzu edilən nəticələrə nail olmağın reallıq səviyyəsini aydınlaşdırmaq;
- yeni ideyanın reallaşması üçün tərtib olunmuş layihədə göstərilən keyfiyyət və kəmiyyət göstəricilərinə nail olmağın mümkünlüyünü sahibkarın tərəfdaşlarına sübut etmək;
- xarici bazara çıxış və investisiyaların cəlb edilməsi
- √ hamısı
- Mövcud fəaliyyətin yeniləşdirilməsi və ya yeni fəaliyyətin yaranmasının məqsədəuyğunluğunu maraqlı şəxslərə sübut etmək;

357. Biznes-planın firmaxarici funksiyalarına aiddir:

- heç biri
- √ müştərəklə sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün tərəfdaşların kapitalından səmərəli istifadə olunması
- sahibkarlıq risklərinin aşağı salınması;
- firmanın maliyyə vəziyyətinə nəzarət;
- mövcud işçilərin ixtisaslarının artırılması və yeni kadrların seçilib işə qəbul edilməsi;

358. Biznes-planın firmaxarici funksiyalarına aiddir:

- fond bazarında firmanın səhmlərinin müvəffəqiyyətlə satılmasının təmin edilməsi;
- layihənin reallaşdırılması üçün zəruri investisiyanın cəlb edilməsi
- müştərəklə sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün tərəfdaşların kapitalından səmərəli istifadə olunması.
- layihənin məqsədəuyğunluğunu təşkilati-maliyyə əsaslandırılması;
- √ hamısı

- 359.** Biznes-planın firmadaxili funksiyalarına aiddir:
- layihənin reallaşdırılması üçün zəruri investisiyanın cəlb edilməsi;
  - fond bazarında firmanın səhmlərinin müvəffəqiyyətlə satılmasının təmin edilməsi;
  - ✓ firmanın inkişaf strategiyasının və fəaliyyət istiqamətlərinin müəyyən edilməsi;
  - müştərək sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün tərəfdaşların kapitalından səmərəli istifadə olunması
  - layihənin məqsədəuyğunluğunu təşkilati-maliyyə əsaslandırılması;

- 360.** Biznes-planın firmadaxili funksiyalarına aiddir:
- sahibkarlıq risklərinin aşağı salınması;
  - ✓ hamısı
  - yeni avadanlıq və texnologiyaların alınması üzrə tədbirlərin həyata keçirilməsi;
  - mövcud işçilərin ixtisaslarının artırılması və yeni kadrların seçilib işə qəbul edilməsi;
  - firmanın maliyyə vəziyyətinə nəzarət;

- 361.** Biznes-planın firmadaxili funksiyalarına aid deyildir:
- firmanın maliyyə vəziyyətinə nəzarət;
  - ✓ layihənin məqsədəuyğunluğunu təşkilati-maliyyə əsaslandırılması;
  - firmanın fəaliyyətindəki geriləmə, tənəzzül prosesi haqqında xəbərdarlıq.
  - firmanın müsbət imicinin formalaşdırılması;
  - sahibkarlıq risklərinin aşağı salınması;

- 362.** Biznes-planın firmadaxili funksiyalarına aid deyildir:
- firmanın inkişaf strategiyasının və fəaliyyət istiqamətlərinin müəyyən edilməsi;
  - ✓ müştərək sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün tərəfdaşların kapitalından səmərəli istifadə olunması
  - yeni avadanlıq və texnologiyaların alınması üzrə tədbirlərin həyata keçirilməsi;
  - firmadaxili elmi-texniki və istehsal-kommersiya potensialının qiymətləndirilməsi;
  - yeni növ məhsulların (xidmətlərin) mənimsənilməsi layihələrinin hazırlanması və reallaşdırılması;

- 363.** Biznes-planın iştirakçılara aid deyildir:
- kreditorlar
  - Biznes üzrə tərəfdaşlar
  - Səhmdarlar
  - Menecerlər
  - ✓ Müşahidəçilər

- 364.** Maliyyə risklərinə aiddir
- ✓ dövlət nəzarəti
  - hamısı
  - Sığorta ödənişləri
  - fudisiar öhdəliklər
  - İşəgötürənin öhdəlikləri

- 365.** Biznes-planın strukturu nədən aslıdır?
- firmanın maliyyə sabitliyinin səviyyəsindən,
  - firma tərəfinə təklif olunan əmtəə və xidmətlərin növləri üzrə bazarın vəziyyətindən
  - zəruri investisiyanın həcmindən,
  - ✓ təşəbüskarın fəaliyyətindən
  - biznesin miqyasından,

- 366.** Investorlarla və partnyorlarla razılaşdırılıb hazırlanan biznes-planın məsələrinə aid deyildir:
- nəzərdə tutulan fəaliyyət sahələri reallıq kəsb edirmi və kifayət qədər etibarlı və səlahiyyətli deyirmi?

- əmək, maddi və maliyyə resurslarına çəkilən xərcləri əldə ediləcək mənfəət təmin edirmi?
- Daxili və xarici anoloji məhsula olan tələb və qiymətin dinamikası hansı səviyyədədir?
- ✓ İstehsal olunacaq məhsula və göstəriləcək xidmətə olan tələb 10-15 il müddətinə davam edirmi?
- fəaliyyət həyata keçirmək üçün zəruri olan maddi-texniki baza kifayət qədər təkmilləşibmi?

367. Ehtiyat pul resurslarının formalaşması nəyə xidmət edir?

- ✓ gözlənilməz xərclərin örtülməsinə
- biznes –plana
- hamısına
- gözlənilməz xərcləri dəyişdirməyə
- Diverfikasiyaya

368. Biznes planı aid deyildir?

- Biznes-plan bu və ya digər konkret şəraitə uyğun olaraq biznesin genişlənməsi imkanlarının təhlilinin əhatə edir.
- bütün variantlar doğrudur
- ✓ Biznes-planın tam şəkildə işlənilib hazırlanması və layihənin genişlənməsi elmi fəaliyyət ilə müşayiət olunur.
- Zəruri hesablamalara öz əsaslandırılmalara malik dəqiq milli biznes-planı sahibkara və fəaliyyətini genişləndirməyə, baş verə bilən dəyişiklikləri və gələcək problemləri əvvəlcədən görməyə, cari əməliyyatlara nəzarət etməyə, fəaliyyətinin gözlənilən müvəffəqiyyətini qiymətləndirməyə, pul resurslarının ehtiyatını müəyyənləşdirməyə kömək edir.
- Biznes-plan mövcud imkanlardan səmərəli istifadə edilməsinə və bu sahədə mümkün olan risklərin dərəcəsinin minimuma endirməklə bağlı dəqiq təkliflər hazırlanmasına imkan verir.

369. Risklərlə bağlı qərarlar qəbul edilərkən sahibkarlar neçə amili nəzərə alır?

- 1
- heç bir amili nəzərə almır
- 4
- 3
- ✓ 2

Faiz riskinə aid deyildir:

- 370.
- 1) Faiz normalarının dəyişməsi nəticəsində cəlb edilmiş vəsaitlər üzrə kredit müəssisələrinə, investisiya fondlarına verilən kredit normalarına əsasən, onlar tərəfindən ödənilən məbləğin müəyyən edilən həcmdə olması ehtimalı
  - 2) Faiz riskinin 3 növünün olması
  - 3) Mövqeli faiz riski konkret vaxtın faizi üzrə hər hansı bir vəziyyətin riskini göstərməsi
  - 4) Qurluş riskinin , ümumiyyətlə, kredit müəssisəsinin balansına əsasən faiz normalarının artıb-azalması ilə bağlı olan əmək bazarında meydana çıxan dəyişikliklərlə əlaqədar olması

- 1,4
- 1,2
- ✓ 2,4
- 3,4
- heç biri

İqtisadiyyat valyuta nəticələri riskinə aiddir:

- 371.
- 1) əmtəə dövriyyəsinin həcmnin azaldılması və ya istehsal amillərinə və hazır məhsullara müəssisənin istehsal qiymətinin daxili bazar qiymətləri ilə müqayisədə dəyişməsidir
  - 2) Dövlət tərəfindən həyata keçirilən siyasətə və ya inflyasiyanın nəticələrinə görə əmək ödənişlərinin artırılmasının dayandırılmasıdır
  - 3) Oxşar məhsulların istehsalçıları tərəfindən rəqabət səviyyəsinin dəyişməsi kimi məsələlərlə əlaqəlidir

- 1
- 2
- 3,4
- ✓ 1,2,3
- 3

Translyasiya valyuta riskinə aiddir:

- 372.
- 1) Müxtəlif ölkələrdə fəaliyyət göstərən qır müəssisələr baş müəssisəyə balans hesabı təqdim edən zaman öz aktiv və passivlərini valyutada göstərməsi nəticəsində zərərlərin və ya artımın yaranmasıdır
  - 2) Bunu hərdən hesabət və ya balans riski də adlandırırlar.
  - 3) əmtəə dövriyyəsinin həcmnin azaldılması və ya istehsal amillərinə və hazır məhsullara müəssisənin istehsal qiymətinin daxili bazar qiymətləri ilə müqayisədə dəyişməsidir

- 3
- hamısı aiddir
- 2
- √ 1,2
- 2,3

**373.** Maliyyə nöqtəyi-nəzərindən riskin neçə dərəcəsi ola bilər?

- 4
- 6
- 
- 2
- √ 3

**374.** Riskin qiymətləndirilməsi prosesi neçə mərhələdən ibarətdir?

- 1
- 5
- 4
- √ 3
- 2

**375.** Başa çatdırılmamış tikinti işlərinin riskinə aid deyildir :

- Bütün layihəni və ya onun hissəsini məhv edən qəza hadisələrinin baş verməsi;
- İqtisadi mühitdə dəyişikliklərin olması (qiymət, vergi) .
- İşlərin başlanılmasına kimi və başladıqdan sonra layihənin
- √ İşlərin hazırlanmış biznes-planda dəyişikliklərin olmaması və onların reallaşdırılmasının mümkünlüyü;
- Podrat işlərini görə təşkilatın iflasına uğraması, müflis olması;

**376.** İnvestisiya risklərinin növlərinə aiddir:

- √ hamısı
- Bazarla əlaqəli risk
- İstehsal riski
- Xərclərin artırılması riski
- Başa çatdırılmamış tikinti işlərinin riski

**377.** Qiymətli kağızların gəlirliyi neçə amildən aslıdır?

- 1
- 4
- √ 3
- 2
- heç birindən

**378.** Faiz riskinin yaranma mənbələrinə aiddir:

- Kredit müəssisələrində faiz siyasətinin işlənilməsi hazırlanmış strategiyasının olmaması
- Kredit müqavilələrində faiz normalarının mümkün dəyişməsinə nəzərə alınmaması
- faiz normalarının dəqiq olmayan səviyyəsinin seçilməsi
- √ hamısı
- Mərkəzi Bankın faiz siyasətinin dəyişməsi;

**379.** Faiz riskinin yaranma mənbələrinə aiddir:

- Kreditin istifadə müddətinə vahid normalın qoyulması;
- √ hamısı
- Müxtəlif faiz normaları içərisindən daha səmərəlisini düzgün seçməməsi;



- Kredit müqavilələrində faiz normalalarının mümkün dəyişməsinə nəzərə alınmaması;
- Mərkəzi Bankın faiz siyasətinin dəyişməsi;

**380.** Müəssisələrin xüsusiyyətindən asılı olaraq lizinq verən və lizinq alan arasındakı münasibətlərdə neçə növ lizinqlər fərqləndirilir?

- 1
- heç biri fərqləndirilmir
- 5
- ✓ 2
- 3

**381.** Kredit risklərinin növlərinə aiddir:

- del-kredere riski
- ✓ hamısı
- faktoring əməliyyatlarının riski
- lizinq əməliyyatlarının riski;
- depozit riski

Valyuta risklərinin növlərinə aid deyildir:

**382.** 1) əməliyyat valyuta riski ;  
2) translyasiya valyuta riski;  
3) iqtisadi valyuta nəticələri riski  
4) del-kredere valyuta nəticələri riski

- 3
- 2
- 3,4
- 1,2
- ✓ 4

**383.** Valyuta risklərinə təsir göstərən amillərə aiddir:

- ölkənin valyuta ehtiyatlarının vəziyyəti və inflyasiyanın
- ✓ hamısı
- ödəniş balansının statistikasını
- maliyyə qərarları
- valyuta məzənnələrinin dəyişməsinin nəticələri;

**384.** Maliyyə risklərinə aiddir

- faiz riskləri;
- bazar (portfel) riski.
- valyuta riskləri;
- ✓ hamısı
- kredit riskləri;

**385.** Təsərrüfat fəaliyyəti zamanı sahibkarın qarşılaşdığı riskləri ümumi halda neçə qrupda göstərmək olar?

- ✓ 3-qrupda
- 2-qrupda
- 6-qrupda
- 5-qrupda
- 4-qrupda

Subyektiv mümkünlük ölçüsü nədir?

**386.** 1) Hər bir hadisəyə dair keçmiş məlumat və göstəricilərin elmi üsullarla təhlil edilərək təyin olunmasıdır.  
2) Heç bir tarixi göstəriciyə əsaslanmayaraq təyin olunmasıdır  
3) Risklərin təsirini minimumlaşdıran ölçüdür

- 1
- ✓ 2

- bütün variantlar doğrudur

- 3
- 1,2

**387.** Risklərin təhlili çox mürəkkəb və əməltutumlu iş olduğundan çox vaxt tədqiqatçılar hansı təhlil ilə kifayətlənirlər ?

- ✓ keyfiyyət
- proporsiya
- tendensiya
- nominasiya
- kəmiyyət

**388.** Risk amilini neçə qrupa ayırmaq olar?

- 1
- ayırmaq olmaz
- 4
- 3
- ✓ 2

Faktoring əməliyyatları riskinə aid deyildir:

**389.** 1) İxracatçı ilə idxalçı arasında xüsusiləşmiş maliyyə müəssisələrində pul tələbnamələrinin alınmasında vasitəçilik xidmətindən müəyyən edilmiş nəticələrə nail olunmasının mümkünlüyünü bildirir.  
2) Tədiyə xərclərini aşağı sala bilən, dövriyyə kapitalının dövr sürətini artırmağa və onun ödənilməməsi riskini aradan qaldırmağa imkan verir  
3) İntizam tələbnamələr çantasının vaxtında reallaşdırılmasını həyata keçirir  
4) Sadələşdirilmiş quruluşa malik balansın olmasını həyata keçirir  
5) Müştərilərə və başqalarına tələbnamələri inkasasiya müddətinin azaldılmasını həyata keçirir

- 3,4,5
- ✓ 2
- 1,4,5
- 2,4
- 1,2

Depozit riskinə aid deyildir:

**390.** 1) Likvidlik risklərinə aid edilir  
2) əmanətçilərin öz əmanətlərini kredit təşkilatlarından vaxtından əvvəl götürməsi ilə bağlıdır  
3) Depozitlərin yaradılması və ya itirilməsinə dair xəbərdarlığın olmaması xüsusi şərtlərin meydana çıxmasına səbəb olur  
4) Müxtəlif əmanətlər arasında tələb olunanadək və müddətli venucur depozitləri xüsusi yer tutur.

- 1,2
- 1,2,3
- ✓ 4
- 3,4
- 2,3

**391.** Özünüsığortalamaya aid deyildir:

- Müəssisə sığorta şirkətində sığortalanmaqdan özünüsığortalamaya üstünlük verir
- Bununla da sığortalama üzrə kapitalla qənaət olunur.
- heç biri
- ✓ Özünüsığortalama müəssisənin risk xərclərinin son hədd məbləğinin müəyyən olunmasında iştirak edir
- Özünüsığortalama bilvasitə müəssisədə natural və maliyyə sığorta (ehtiyat) fondlarının yaradılmasını nəzərdə tutur.

**392.** Maliyyə risklərin idarə olunması sisteminə aid deyildir:

- riskdən qaçmaq
- diverfikasiya etmək
- Xecirləmə
- ✓ Nominasiyalaşdırmaq
- riskin saxlanması

**393.** Riskin azaldılması üsullarına aid deyildir:

- Xecirləmə
- √ aprirolluq
- diverfikasiya
- Sığorta
- Sığorta və özünü

Riskin azaldılması üsullarına aid deyildir:

**394.**

- 1) Riskdən qaçmaq
- 2) Riskin saxlanması
- 3) diverfikasiya
- 4) sığorta
- 5) riskin ötrülməsi

- √ 1,2,5
- 2,3,4
- 1,5
- 2,4
- 3,4

Risklərin aradan qaldırılması üsullarına aiddir:

**395.**

- 1) Riskdən qaçmaq
- 2) Riskin saxlanması
- 3) diverfikasiya
- 4) xecirləmə
- 5) riskin ötrülməsi

- √ 1,2,5
- 2,3,4
- 1,5
- 2,4
- 3,4

Risklərin aradan qaldırılması üsullarına aid deyildir:

**396.**

- 1) Riskdən qaçmaq
- 2) Riskin saxlanması
- 3) diverfikasiya
- 4) xecirləmə
- 5) riskin ötrülməsi

- 1,5
- 2,3,4
- 1,2,5
- √ 3,4
- 2,4

**397.**

Risklərin aradan qaldırılması üsulları neçə yerə ayrılır?

- 2
- 5
- 4
- √ 3
- 1

**398.**

Maliyyə risklərinin azaldılması yolları neçə yerə ayrılır:

- 4
- 5
- √ 2
- 1
- 3

399. Qiymətləndirmənin analitik metodlarına aid deyildir:

- heç biri
- ✓ Əsasında maliyyə risklərinin yaranması ehtimalını keyfiyyətcə qiymətləndirməyə imkan verir.
- Bu halda ayrı-ayrı risklərin yaranması ehtimalı firmanın maliyyə fəaliyyətinin maliyyə göstəricilərindən asılı olaraq müəyyən edilir.
- Əsasında maliyyə risklərinin yaranması ehtimalını kəmiyyətcə qiymətləndirməyə imkan verir.
- Hesablama metodları firmanın özünün daxili informasiya bazasından istifadə edilir

İqtisadiyyat valyuta nəticələri riskinə aid deyildir:

400. 1) əmtəə dövriyyəsinin həcmnin azaldılması və ya istehsal amillərinə və hazır məhsullara müəssisənin istehsal qiymətinin daxili bazar qiymətləri ilə müqayisədə dəyişməsidir  
2) Dövlət tərəfindən həyata keçirilən siyasətə və ya inflyasiyanın nəticələrinə görə əmək ödənişlərinin artırılmasının dayandırılmasıdır  
3) Oxşar məhsulların istehsalçıları tərəfindən rəqabət səviyyəsinin dəyişməsi kimi məsələlərlə əlaqəlidir  
4) Satılmış malların və ya göstərilmiş xidmətlərin dəyərinin öz ölkəsində və xaricdə ödənilməsi arasında əsas fərkdir

- ✓ 4
- 1
- 2,3
- 1,2
- 3

401. Qiymətləndirmənin statistik metodlarına aid deyildir:

- Sahibkarlıq fəaliyyətinin analoji növlərində yer alan itkilərin statistikasının öyrənilməsindən ibarətdir
- İtkilərin müəyyən səviyyəsinin yaranması tezliyinin müəyyən edilməsindən ibarətdir
- Heç biri
- Bu metodlardan istifadə zamanı nəticənin orta gözlənilən kəmiyyəti, orta kvadratik kənarlaşma, variasiya əmsalı və digər göstəricilər hesablanır.
- ✓ Qiymətləndirmənin statistik metodları riskin səviyyəsi barədə keyfiyyət baxımından daha geniş təsəvvür əldə etməyə imkan verir

402. Risklərin ekspert qiymətləndirilməsi metoduna aid deyildir:

- bal qiymətləndirilməsi
- heç biri
- «Delfi» metodu,
- ✓ tək müqayisə metodu,
- Sıralama metodu

403. Riskin qiymətləndirilməsi prosesi neçə mərhələdən ibarətdir ?

- 1
- 5
- 4
- ✓ 3
- 2

404. Xərclərin artırılması riskinə aiddir:

- layihənin reallaşdırılmasının ilkin planının dəyişməsi və ya tikintiyə hesablanmış xərclərin aşağı düşməsi nəticəsində baş verir.
- ✓ hamısı
- Tikinti işlərinin müddətinin uzadılması xərcləri artırır.
- Bu məbləği artırmaq üçün bəzi müvafiq riski öz üzərinə götürməsi barədə danışıqlar aparmalıdır
- İlkin smetadakı dəyişiklikləri nəzərə alaraq, investorlar limitlər müəyyən edilməmişdən əvvəl pul buraxılışının artan məbləğində düzəlişlər edə bilərlər

405. Dolaylı lizinq əməliyyatları zamanı neçə tərəf iştirak edir?

- 5
- İştirak etmir
- 2
- ✓ 3
- 4

406. Kredit risklərinin növlərinə aid deyildir:

- faktoring əməliyyatlarının riski;
- forfeyt riskləri
- ✓ venucur riski;
- depozit riski;
- lizing əməliyyatlarının riski

407. əməliyyat valyuta riskinə aiddir:

- 2
- 3
- 1
- 1,2,3
- ✓ 1,2

408. Sahibkarlıq fəaliyyətində zərər neçə yerə bölünür?

- 1
- 5
- 4
- ✓ 3
- 2

Obyektiv mümkünlük ölçüsü nədir?

409. 1) Hər bir hadisəyə dair keçmiş məlumat və göstəricilərin elmi üsullarla təhlil edilərək təyin olunmasıdır.  
2) Heç bir tarixi göstəriciyə əsalanmayaraq təyin olunmasıdır.  
3) Risklərin təsirini minimumlaşdıran ölçüdür

- ✓ 1
- 2
- bütün variantlar doğrudur
- 3
- 1, 2

410. Risklərin təhlilinin əsas vəzifələrinə aiddir :

- Risk hadisəsinin yaxınlaşmasını və başlanmasını müəyyən dərəcədə proqnozlaşdırmaq;
- ✓ hamısı
- risk dərəcələrini azaltmağa imkan verən tədbirlər görmək
- layihənin reallaşma prosesini modelləşdirmək, xoşagəlməz hadisələrin başvermə ehtimalını qiymətləndirmək;
- Risk amillərini seçmək;

Riskin qiymətləndirilməsi prosesinə aid deyildir:

411. 1) problemin həllinin mümkün variantlarının aşkar edilməsi;  
2) qərarın reallaşdırılması nəticəsində baş verə bilən mümkün iqtisadi, siyasi, mənəvi və digər nəticələrin (əsasən neqativ nəticələrin) müəyyən edilməsi;  
3) riskin iki qarşılıqlı əlaqəli kəmiyyət və keyfiyyət aspektlərindən ibarət olan spekulyativ tərəfinin müəyyən edilməsi

- 1
- 2,3
- 3,1
- ✓ 3
- 2

412. Aşağıdakı düsturda M nədir?  
 $q = M/N$

- Sığorta hadisəsinin baş verməsi ehtimalıdır
- heç biri
- bir sığorta hadisəsi üzrə orta sığorta ödənişidir

- ✓ keçmişdə müəyyən dövr ərzində bağlanmış sığorta müqavilələri üzrə baş vermiş sığorta hadisələrinin sayıdır
- bir sığorta müqaviləsi üzrə orta sığorta məbləğidir

413. Aşağıdakı düsturda q nədir?  
 $q = M/N$

- ✓ Sığorta hadisəsinin baş verməsi ehtimalıdır
- heç biri
- keçmişdə müəyyən dövr ərzində bağlanmış sığorta müqavilələrinin sayıdır
- bir sığorta hadisəsi üzrə orta sığorta ödənişidir
- bir sığorta müqaviləsi üzrə orta sığorta məbləğidir

414. Netto-dərəcənin hesablanmasında statistik məlumatlara aid deyildir:

- Bir sığorta müqaviləsi üzrə orta sığorta məbləği;
- müqavilələrinin gözlənilən sayı.
- heç biri
- ✓ Bir sığorta hadisəsi üzrə yekun sığorta ödənişi;
- Sığorta hadisəsinin baş verməsi ehtimalı;

415. Qeyri-həyat sığortası üzrə tarif dərəcəsi hesablanarkən əvvəlcə nə hesablanır?

- ✓ netto-dərəcə
- heç biri
- xalis dəyəri
- maya dəyəri
- burutto-dərəcə

416. Aktuar hesablamaların əsas məsələlərinə aiddir:

- Sığorta hadisələrinin baş verməsi ehtimalının hesablanması və zərərin ağırlığının müəyyən edilməsi
- ✓ hamısı
- Sığortaçının zəruri ehtiyat fondlarının riyazi əsaslandırılması və həmin fondların yaradılması mənbələrinin və metodlarının müəyyən edilməsi.
- Sığorta əməliyyatlarının aparılmasına çəkiləcək xərclərin zəruri məbləğinin riyazi əsaslandırılması və həmin xərclərin dəyişməsinin proqnozlaşdırılması.
- Baxılan sığorta obyektləri çərçivəsində risk qruplarının seçilməsi və onların tədqiqi.

417. Aktuar hesablamalar sığorta təcrübəsi xüsusiyyətlərinə aid deyildir:

- Sığortaçının və sığorta etdirənin maliyyə öhdəliklərinin ekvivalentliyi prinsipinin olması.
- Sığorta ehtiyatlarının yaradılması və onun optimal həcmünün müəyyən edilməsi.
- ✓ Sığortaçı tərəfindən göstərilən sığorta xidmətlərinin maya dəyərinin hesablanması bütün sığorta subyektlərinin tələblərinə nəzərən aparılması.
- Ayırı-ayrı illərdə ümumi qanunauyğunluq kütləvi sığorta hadisələri vasitəsi ilə yaranması
- Qiymətləndirilən hadisələr ehtimal xarakterinə malik olması

418. Aktuar hansı mənşəli sözdür?

- yunan
- ərəb
- ingilis
- ✓ latın
- fars

419. Aşağıda nöqtələrin yerinə uyğun gələnə yazın?  
Sığorta tarifi sığorta haqqının hesablanması üçün. .... hesablamalarına əsasən müəyyən edilən dərəcədir.

- ✓ aktuar
- aprior
- hecbiri

- promont
- privent

420. Sığorta müqaviləsinə xitam verilərkən tərəflər bir-birini azı neçə gün əvvəl yazılı şəkildə xəbərdar etməlidirlər?

- 2-ay əvvəl
- 3-ay əvvəl
- ✓ 30-gün əvvəl
- 31-gün əvvəl
- 15- gün əvvəl

421. Sığorta müqaviləsinə xitam verilməsinə aiddir:

- Müqavilənin qüvvədə olduğu müddət bitdikdə;
- Məhkəmə sığorta müqaviləsinin etibarsız olduğu barədə qərar verdikdə;
- Hüquqi şəxs ləğv edildikdə və ya fiziki şəxs vəfat etdikdə
- Sığortalı sığorta haqqını müqavilədə müəyyən edilən qaydada ödəmədikdə;
- ✓ hamısı

422. Sığortaçının vəzifə öhdəliklərinə aiddir:

- Sığortalını sığorta qaydaları ilə tanış etməlidir;
- ✓ hamısı
- sığorta hadisəsi nəticəsində sığortalanmış əmlaka dəyər bilən zərərin qarşısının alınması və ya azaldılması üçün sığortalının xərclərini ödəməlidir. Bir şərtlə ki, bu sığorta qaydalarında nəzərdə tutulsun. Dəyən zərərin miqdarından artıq olan xərclərin əvəzini ödəməməlidir.
- sığorta ödənişini müqavilədə və ya qanunda müəyyən edilmiş müddətdə və qaydada verməli, əks halda, sığortalıya hər gecikdirilmiş gün üçün sığorta ödənişinin 0,2 faizi miqdarında dəbbə pulu (peniya) ödəməlidir;
- Sığortalı sığorta hadisəsinin baş verməsi riskini və sığortalanmış əmlaka dəyər biləcək zərərin miqdarını azaldan tədbirlər gördükdə, yaxud əmlakın həqiqi dəyəri artdıqda sığortalının ərizəsi üzrə bu halları nəzərə almaqla sığorta müqaviləsinə yenidən bağlamalıdır;

423. Aşağıdakı düsturda N nədir?  
 $q = M/N$

- keçmişdə müəyyən dövr ərzində bağlanmış sığorta müqavilələri üzrə baş vermiş sığorta hadisələrinin sayıdır
- heç biri
- Sığorta hadisəsinin baş verməsi ehtimalıdır
- bir sığorta müqaviləsi üzrə orta sığorta məbləğidir
- ✓ keçmişdə müəyyən dövr ərzində bağlanmış sığorta müqavilələrinin sayıdır

Aşağıdakı düsturda S nədir?

$$S = (\sum_{k=1}^N S_k) / N$$

424.

- keçmişdə müəyyən dövr ərzində bağlanmış sığorta müqavilələri üzrə baş vermiş sığorta hadisələrinin sayıdır
- heç biri
- Sığorta hadisəsinin baş verməsi ehtimalıdır
- ✓ bir sığorta müqaviləsi üzrə orta sığorta məbləğidir
- keçmişdə müəyyən dövr ərzində bağlanmış sığorta müqavilələrinin sayıdır

Aşağıdakı düsturda S<sub>0</sub> nədir?

$$S_0 = (\sum_{k=1}^M S_{0k}) / M,$$

425.

- keçmişdə müəyyən dövr ərzində bağlanmış sığorta müqavilələrinin sayıdır
- keçmişdə müəyyən dövr ərzində bağlanmış sığorta müqavilələri üzrə baş vermiş sığorta hadisələrinin sayıdır
- Sığorta hadisəsinin baş verməsi ehtimalıdır
- ✓ bir sığorta hadisəsi üzrə orta sığorta ödənişidir
- bir sığorta müqaviləsi üzrə orta sığorta məbləğidir

426. Ehtiyat fondlarına aid deyildir:  
1) natural  
2) dəyər  
3) nisbi  
4) mütləq

- 3
- ✓ 3,4
- 1,2
- 1,4
- 4

427. Ehtiyat fondlarına aiddir:  
1) natural  
2) dəyər  
3) nisbi  
4) mütləq

- 3
- 4
- 3,4
- ✓ 1,2
- 1,4

428. Azərbaycan Respublikasında ehtiyatların yaradılması, idarə olunması və istifadəsi ilə bilavasitə hansı nazirlik məşğul olmaqdadır?

- ✓ Fövqaladə hallar Nazirliyi
- Ədliyyə Nazirliyi
- İqtisadi İnkişaf Nazirliyi
- Vergilər Nazirliyi
- Milli Təhlükəsizliyi Nazirliyi

429. Sığorta haqqında Azərbaycan Respublikasının Qanunu neçənci ildə qəbul edilmişdir?

- 1994-cü ildə
- 1996-cı ildə
- 1992-ci ildə
- 1995-ci ildə
- ✓ 1993-cü ildə

430. Tədiyyə əsaslı sığortaya ilk dəfə təxminən neçənci illərdə rast gəlinmişdir?

- 1751- ci illərdə
- 1350-ci illərdə
- 1850-ci illərdə
- 1755- ci illərdə
- ✓ 1250-ci illərdə

431. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ehtiyat fondu Respublika büdcəsinin tərkibində ümumi büdcə həcmindən neçə faizi əsasında yaradılır?

- 2%
- 6%
- ✓ 3%
- 10%

432. Sığortaçının vəzifə öhdəliklərinə aid deyildir:

- Sığortalını sığorta qaydaları ilə tanış etməsi;
- Sığortalı sığorta hadisəsinin baş verməsi riskini və sığortalanmış əmlaka dəyər biləcək zərərin miqdarını azaldan tədbirlər gördükdə, yaxud əmlakın həqiqi dəyəri artdıqda sığortalının ərizəsi üzrə bu halları nəzərə almaqla sığorta müqaviləsini yenidən bağlanması;



- Sığortalı və onun əmlak vəziyyəti barədə məlumatı, o cümlədən kommersiya sirri olan məlumatı yaymamalıdır.
- Sığorta hadisəsi nəticəsində sığortalanmış əmlaka dəyər bilən zərərin qarşısının alınması və ya azaldılması üçün sığortalının xərclərini ödəməlidir. Bir şərtlə ki, bu sığorta qaydalarında nəzərdə tutulsun. Dəyən zərərin miqdarından artıq olan xərclərin əvəzini ödəməməlidir.
- ✓ Sığorta ödənişini müqavilədə və ya qanunda müəyyən edilmiş müddətdə və qaydada verməli, əks halda, sığortalıya hər gecikdirilmiş gün üçün sığorta ödənişinin 0,4 faizi miqdarında dəbbə pulu (peniya) ödəməsi;

**433.** Sığortalının vəzifə öhdəliklərinə aid deyildir:

- Sığorta haqqını vaxtında ödəmə öhdəliyi
- Sığortalının malın yoxlanılmasına icazə vermək öhdəliyi
- ✓ Ziyanın ötrülməsi öhdəliyi
- Sığorta hadisəsi baş verdikdə, sığorta müqaviləsi bağlanarkən risqin qiymətləndirilməsi üçün əhəmiyyətli olan hallar və risqin sonradan dəyişdirilməsi barədə sığortaçıya məlumat vermək öhdəliyi
- Sığortalanmış obyektə dair qüvvədə olan digər sığorta müqavilələri barədə sığortaçıya məlumat vermək öhdəliyi;

**434.** Sığorta müqaviləsinin bağlandığı andan etibarsızlığına aid deyildir:

- sığorta müqaviləsi bağlandığı anda sığorta obyektinin mövcud olmadığıda
- sığorta obyektinin sığortalının qeyri-qanuni mənafehləri ilə bağlı olduğuda
- ✓ sığorta hadisəsindən əvvəl bağlandıqda
- sığorta obyektinin məhkəmənin qüvvəyə minmiş hökmünə əsasən müsadirə edilməli əmlak olduğuda;
- sığortaçının adından müqavilə bağlama ixtiyarı olmayan şəxslərlə bağlandıqda

**435.** Sığorta münasibətlərinin obyektlərinə aid deyildir:

- vətəndaş məsuliyyəti
- əmək qabiliyyətliliyi
- Əmlak
- ✓ xərc
- sahibkarlıq riskləri

**436.** Sığortanın aparılması ilə bağlı olan bütün hüquqi münasibətləri neçə qrupa bölmək olar?

- 4
- 6
- 1
- ✓ 2
- 3

**437.** Azərbaycan Respublikasının sığorta qanunvericiliyinin normativ hüquqi aktlarına aiddir:

- Qeyri-həyat sığortası növləri üzrə sığorta ehtiyatlarının yaradılması və ayırmaların hesablanması qaydaları
- ✓ hamısı
- Azərbaycan Respublikasında sığorta agentlərinin fəaliyyət qaydaları”.
- Aktuar və sığorta ekspertlərinin fəaliyyət göstərməsi qaydası”
- Azərbaycan Respublikasında sığorta və təkrar sığorta brokerlərinin fəaliyyət qaydaları

**438.** Sığorta müqavilələrindən irəli gələn münasibətlərin tənzimlənməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin neçənci fəsilində geniş müddəalar nəzərdə tutulmuşdur?

- 10-cu
- 60-cı
- 20-ci
- ✓ 50-ci
- 30-cu

**439.** Sığorta sahəsində münasibətlər hansı normativ hüquqi aktları ilə tənzimlənir?

- Maliyyə Nazirliyinin normativ hüquqi aktları ilə
- ✓ hamısı ilə

- Azərbaycan Respublikasının Qanunu
- Azərbaycan Respublikasının digər normativ hüquqi aktları
- Beynəlxalq müqavilələrlə

440. Bazar iqtisadiyyatı şəraitində sığortanın əsas təşkili formalarına aiddir:

- ✓ hamısı
- Səhmdar sığorta
- Kooperativ sığorta
- Qarşılıqlı sığorta
- Dövlət sığortası

441. Bazar iqtisadiyyatı şəraitində sığortanın əsas təşkili formalarına aid deyildir:

- Dövlət sığortası
- Səhmdar sığorta
- Kooperativ sığorta
- Qarşılıqlı sığorta
- ✓ Müştərək sığorta

442. Sığorta qaydalarında həmçinin sığortaçının hansı hesablamalar əsasında müəyyən etdiyi tariflər göstərilməlidir?

- ✓ aktuari
- avrior
- heç birində
- lisenziyada
- Sığorta aktında

443. İcbari sığortaya aiddir:

- büdcə vəsaitlərindən səmərəli və təyinatı üzrə istifadənin təmin edilməsi
- ✓ Hamısı
- Əhalinin sosial müdafiəsinə əlavə təminatların yaradılması,
- Qanunvericiliyə uyğun olaraq müvafiq icbari sığorta qanunları əsasında həyata keçirilməsi
- Əgər qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, müvafiq qanunla müəyyən olunmuş şərtlər və qaydalar çərçivəsində həyata keçirilməsi

444. Sığorta neçə formada həyata keçirilə bilər:

- 1
- 5
- 4
- 3
- ✓ 2

445. Sığortanın nəzarət funksiyasına aid deyildir:

- ✓ Dörd funksiyanın nəticəsi kimi çıxış etməsi
- Maliyyə nəzarətinin həyata keçirilməsinin tərkib hissəsi kimi çıxış etməsi
- Qanunvericilik sənədləri əsasında həyata keçirilməsi
- Sığorta fondu vəsaitlərinin formalaşdırılması və istifadəsi ilə əlaqədar olması
- Konkret sığorta münasibətləri zamanı həmin funksiyalarla birlikdə meydana çıxması

446. Sığortanın xəbərdarlıq funksiyasına aid deyildir:

- Sığorta ehtimal olunan itkilərin zərərsizləşdirilməsi
- heç biri
- ✓ sığorta fondunun vəsaitlərinin müəyyən hissəsi hesabına sığorta risklərinin azaldılması tədbirlərinin ötrülməsinə istiqamətlənməsi
- mümkün itkilərin nəticələrini aradan qaldırmağa çağırışın olması
- bütün əmlakın, fəaliyyətin, həyatın və s. sığortalanmasını ifadə etməsi

447. Sığortanın risk funksiyasına aid deyildir:

- Çərçivədə fəaliyyət göstərən sığorta riski funksiyası yenidən bölgü münasibətlərini həyata keçirməsi
- ✓ Yenidən bölgü münasibətlərinin olmaması
- Zərərin həmişə meydana çıxma bilməsi
- Hər il təkrar oluna bilməsi
- Sığortaçı təşkilat zərərçəkmiş təsərrüfat subyektlərinə pul yardımını göstərməsi

448. Sığortanın funksiyasına aid deyildir:

- yığım funksiyası
- nəzarət funksiyası
- risk funksiyası;
- ✓ maliyyə funksiyası
- xəbərdarlıq funksiyası;

449. Sığortanın əsas etibarilə neçə funksiyası var?

- 1
- 5
- ✓ 4
- 3
- 2

450. Sığortanın mahiyyətinə aid deyildir:

- pulun yenidən bölgüsü münasibətlərinin meydana çıxması
- sığorta iştirakçıları arasında dəymiş zərərin aradan qaldırılması
- heç biri
- ✓ Zərərin açıq şəkildə aradan qaldırılması sığorta fondunda səfərbərliyə alınması
- ərazi vahidləri arasında həm də vaxtında bölüşdürülməsini təmin edilməsi

451. Ehtiyat fondlarına aiddir:

- Hökumətin və yerli orqanların ehtiyat fondları.
- ✓ hamısı
- sığorta vasitəsilə yaradılan ehtiyat fondları
- Müəssisələrin, şirkətlərin, səhmdar cəmiyyətlərinin, kommertiya banklarının ehtiyat fondları.
- Valyuta ehtiyatları

452. Ehtiyat fondları neçə formada yaradılır?

- 1
- 5
- 4
- ✓ 2
- 3

453. Münaqişə elementlərinin siyahısına aiddir:

- İştirakçələrin fərdi xüsusiyyəti
- Münaqişənin iki iştirakçısı və ya iki tərəfinin olması
- Maraqların və dəyərlərin qarşılıqlı uyğunsuzluğu
- qarşı tərəfə təsir etmək üçün güc vəsaitlərindən istifadə
- ✓ hamısı

454. Münaqişələrin həll edilməsinin mənfi tərəflərinə aid deyildir:

- Münaqişədə iştirakın nəticəsi olaraq böyük emosional və maddi itkilər

- İşçilərin işdən azad edilməsi, intizama riayət olunmaması
- Məğlüb edilmiş qruplar haqqında düşmən təsəvvürünün yaradılması
- İşgüzar münasibətlərin çətinliklə bərpa olunması
- ✓ Tabelikdə olan işçilərin itaətkarlıq sindromunun aradan qaldırılması

455. Münaqişələrin həll edilməsinin müsbət tərəflərinə aid deyildir:

- Münaqişəli tərəflər arasında gərginliyin aradan qaldırılması
- Qaraşı tərəf barədə yeni informasiyanın toplanması
- Tabelikdə olan işçilərin itaətkarlıq sindromunun aradan qaldırılması
- Qaraşı tərəfin imkanlarının qiymətləndirilməsi
- ✓ Münaqişədə iştirakın nəticəsi olaraq böyük emosional və maddi itkilər

456. Münaqişələrin həll edilməsinin şəxslərarası üsuluna aid deyildir:

- Kompromis
- Problemin həlli
- ✓ Yaxınlaşma
- Aradan qaldırma
- Məcburetmə

457. Münaqişələrin həll edilməsinin şəxslərarası üsuluna aiddir:

- Uzaqlaşma
- ✓ hamısı
- Kompromis
- Məcburetmə
- Aradan qaldırma

458. Münaqişələrin həll edilməsinin neçə şəxslərarası üsulu var?

- 1
- 2
- 4
- 6
- ✓ 5

459. Tədqiqatçılar tərəfindən təşkilatlarda daha çox rast gəlinən münaqişə növlərinə aiddir:

- İşçi və işverən arasında
- ✓ hamısı
- İnsan qrupu arasında münaqişə
- Şəxsiyyətlər arasındakı münaqişələr
- Böyük təşkilatların bölmələri arasında

460. Biznes sferasında münaqişələrin təsnifatına aiddir:

- Güc və asılıq arasındakı nisbət
- ✓ hamısı
- Sosial-emosional münasibət
- İşgüzar münasibətlər
- Danışıqların aparılması zamanı münasibətlər

461. Münaqişələrin yaranmasının təşkilati-idarəetmə ilə bağlı olan səbəblərinə aid deyildir:

- ✓ Xarakterin fərdiliyi səbəbləri
- İdarəetmənin gedişi ilə bağlı səbəblər
- Struktur- təşkilati səbəblər
- Funksional- təşkilati səbəblər
- Şəxsi-funksional səbəblər

462. Q.Liqinçukunun yanaşmasına görə münaqişələrin yaranması və inkişafının qrup amilləri və səbəblərinə aid deyildir:

- sosial-psixoloji
- şəxsiyyət
- obyektivlik
- ✓ sosial-iqtisadi
- təşkilati- idarəetmə

463. Firmanın dəyərinin qiymətləndirilməsinə aiddir :

- Sığorta hadisələri baş verdikdə;
- ✓ hamısı
- Bank krediti üçün firma aktivlərini girov qoyanda;
- Sığorta müqavilələri bağlananda;
- Firma müflisləşmiş elan edildikdə

464. Firmanın dəyərinin qiymətləndirilməsinə aiddir:

- Firmanın işçilərinin onun səhmdar kapitalında iştirak planlarının əsası kimi;
- ✓ hamısı
- Firmaların birləşməsi və ya ayrılması zamanı;
- Firmanın likvidasiyaında
- Firmanın və ya onun səhm paketinin alqı-satqısında;

465. Riskin ölçülməsinin qeyri-müəyyənliyə aiddir:

- Ölçmələrin məqsədyönlüyünün qeyri-müəyyənliyi
- ✓ hamısı
- Riski ölçənin və risk altında olan şəbəkədə əlaqələrin etik qeyri-müəyyənliyi
- Ölçmələrin statistik qeyri-müəyyənliyi
- Ölçmələr üçün istifadə olunan modellərin qeyri-müəyyənliyi.

466. Riskin ölçülməsinin qeyri-müəyyənliyə aid deyildir:

- Riski ölçənin və risk altında olan şəbəkədə əlaqələrin etik qeyri-müəyyənliyi
- ✓ qiymətlərin qeyri-müəyyənliyi
- Ölçmələrin məqsədyönlüyünün qeyri-müəyyənliyi
- Ölçmələr üçün istifadə olunan modellərin qeyri-müəyyənliyi.
- Ölçmələrin statistik qeyri-müəyyənliyi

467. Riskin ölçülməsi neçə növ qeyri-müəyyənliyə məruz qalır?

- 2
- ✓ 5
- 6
- 4
- 1

468. Oyunlar nəzəriyyəsinin müəllifi hansı alimdir?

- S.D.Deyman
- Heç biri
- ✓ Q.A.Saymon
- L.Festinqerom
- V.Varabey

469. Sindinika nədir?

- İqtisadiyyatın ayrı-ayrı sahələrindəki riskli vəziyyəti öyrənir

- Təbiət hadisələrini öyrənən elmdir
- Risk haqqında elmdir
- ✓ Təhlükə haqqında yeni elmdir
- Risklərin qarşısının alınması və tənzimlənməsini öyrənir

470. Texnogen risklərin konsepsiyasına aiddir :

- Risklərin qiymətləndirilməsi metodologiyası
- ✓ hamısı
- Risklərin təsnifləşdirilməsi və onların cəmiyyətə təsiri.
- Risklərin qarşısının alınması və tənzimlənməsi
- İqtisadiyyatın ayrı-ayrı sahələrində risk vəziyyəti

471. Texnogen risklərin konsepsiyasına aid deyildir :

- ✓ İqtisadi sabitlik şəraitində idarəetmə
- Risklərin təsnifləşdirilməsi və onların cəmiyyətə təsiri.
- İqtisadiyyatın ayrı-ayrı sahələrində risk vəziyyəti
- Risklərin qiymətləndirilməsi metodologiyası
- Risklərin qarşısının alınması və tənzimlənməsi

472. Texnogen risklərin konsepsiyası neçə hissədən ibarətdir?

- 3
- 1
- ✓ 5
- 4
- 2

473. Risk mənbəyi kimi qanunsuz hərəkətlərə aid deyildir:

- Cinayətlər
- Məsuliyyət daşımayan hərəkətlər
- Disiplin pozuntuları
- İnzibati qanun pozuntuları
- ✓ haqlı rəqabət

474. Risk mənbəyi kimi qanunsuz hərəkətlərə aiddir:

- Cinayətlər
- İnzibati qanun pozuntuları
- ✓ hamısı
- Məsuliyyət daşımayan hərəkətlər
- Disiplin pozuntuları

475. Sahibkarlıq fəaliyyəti üçün təhlükə mənbəyi kimi insan fəaliyyətini hüquqi məzmununa görə neçə yerə bölmək olar?

- 4
- 5
- 1
- ✓ 2
- 3

476. İnsanın fəaliyyəti risk mənbəyi kimi olmasına aiddir:

- Məqsədyönlü
- ✓ hamısı
- Təsadüfi
- Günahsız
- Ehtiyatsızlıq

477. CRO vəzifəsi üçün tələb olunan ünsiyyət qurmaq bacarığı necə faiz olmalıdır?

- 10%
- 55%
- 30%
- ✓ 18%
- 25%

478. CRO- ların neçə faizi energetika kommunal xidmət bank və maliyyə xidməti sahəsində işləyir?

- ✓ 85%
- 55%
- 10%
- 25%
- 95%

479. CRO-nədir?

- İstehlakçıların idarə edilməsi üzrə rəhbər
- hamısı
- Risklərin bölüşdürülməsi üzrə rəhbər
- ✓ Risklərin idarə edilməsi üzrə rəhbər
- Biznesin idarə edilməsi üzrə rəhbər

480. İlin risk meneceri müsabiqəsində namizədlərə qarşı irəli sürülən tələblərə aiddir:

- Risklərin idarə olunması proqramının uzunmüddətli perspektivdə iqtisadi cəhətdən daha effektiv işlənməsinə nail olmaq.
- Bir və ya bir neçə sahədə ixtisaslaşmanın artırılması.
- Təşkilatın sığortasına və risklərin idarə olunmasına təsir göstərən informasiyanı toplayan və saxlayan araşdırma sisteminin yaradılmasında iştirak.
- ✓ hamısı
- Namizədin risk menecmentinin şöbələrini idarə etmək və təşkilatın digər şöbələrində risk menecmentinin funksiyalarını yerinə yetirmək qabiliyyəti.

481. İlin risk meneceri müsabiqəsində namizədlərə qarşı irəli sürülən tələblərə aiddir:

- Namizədin rəhbərliyi altında işlənmiş və təşkilatlara yeridilmiş effektiv risk-menecment proqramı.
- ✓ hamısı
- Təşkilatın müdafiə sisteminin yaradılması üçün namizədin sığorta bazarının imkanlarından istifadəsinə aid misallar.
- Namizədin risk menecmentinin və sığortanın alətlərindən istifadə etmək bacarığı.
- Namizədin aşkar etdiyi və həll etdiyi təşkilatın bir və ya bir neçə böyük problemi.

482. İlin risk meneceri konfransı nə zaman keçirilib ?

- 1984-cü ildə
- ✓ 1978-ci ildə
- 2012-ci ildə
- 1980-cı ildə
- 1979-cü ildə

483. Hökumət təşkilatlarında, təhsil müəssisələrində, xəstəxanalarda demək olar ki, bütün təşkilatlarda risk menecerlər əsasən, hansı risklərlə işləyirlər?

- ✓ sığortalanan risklərlə
- heç biri ilə
- forfeytiq riskləri ilə
- antidempinq riskləri ilə
- diverfikasiya riskləri ilə

484. Riskləri idarə edən menecerdə hansı keyfiyyətlər olmalıdır

- Ünsiyyət qurmaq qabiliyyəti
- √ hamısı
- Proqnoz vermək qabiliyyəti
- Risklərin idarəedilməsində kompetensiya
- Sahibkar düşüncəsinə malik olma qabiliyyəti

Riskin keyfiyyətə qiymətləndirilməsinə aiddir:

485. 1) Təhlükə mənbəyinin mövcudluğunu araşdırmaq  
2) Təhlükəli hadisənin baş vermə ehtimalını araşdırmaq  
3) Zərər vurma ehtimalını araşdırmaq  
4) Riyazi hesablamaları tətbiq etmək  
5) Korilyasiyon metodunu tətbiq etmək

- 2,3
- 1,5
- 4,1
- 4,5
- √ 1,2,3

Risk menecment sahəsində məlumatlandırma və bilik artırmanın qruplaşdırılmasına aiddir:

486. 1) Nəyi öyrətmək?  
2) Kimi öyrətmək?  
3) Hansı səviyyədə öyrətmək?  
4) Nədən başlamaq?  
5) Kimdən başlamaq?

- √ 1,2,3
- 4,5
- 3, 5
- 2,4
- 1,5

Risk menecment sahəsində məlumatlandırma və bilik artırmanın qruplaşdırılmasına aiddir:

487. 1) Nəyi öyrətmək?  
2) Kimi öyrətmək?  
3) Hansı səviyyədə öyrətmək?  
4) Nədən başlamaq?  
5) Kimdən başlamaq?

- √ 4,5
- 3, 5
- 1,2,3
- 1,5
- 2,4

488. İnformasiya cəmiyyətində təsərrüfat subyektlərinin riskləri idarə edə bilməsi onlar üçün nə deməkdir?

- heç biri
- fəaliyyətlərini dayandırmaq
- fəaliyyətlərini dəyişdirmək
- √ həyatda qalmaq
- güclü olmaq

489. İnformasiya cəmiyyətində təsərrüfat subyektlərinin informasiyaya sahib olması onlar üçün nə deməkdir?

- √ güclü olmaq
- fəaliyyətlərini dayandırmaq
- fəaliyyətlərini dəyişdirmək
- həyatda qalmaq
- heç biri

490. CRO vəzifəsi üçün tələb olunan statistika və riyaziyyat sahəsində məlumatlı olmaq bacarığı necə faiz olmalıdır?



- 10%
- √ 24%
- 55%
- 15%
- 18%

**491.** CRO vəzifəsi üçün tələb olunan uçot və hesabatlar haqqında məlumatlı olmaq bacarığı necə faiz olmalıdır?

- √ 15%
- 55%
- 10%
- 8%
- 18%

**492.** CRO vəzifəsi üçün tələb olunan idarəetmək bacarığı necə faiz olmalıdır?

- 10%
- 55%
- 100%
- 8%
- √ 18%

**493.** Həm mülkiyyət kompleksi ,həm də infrastruktur üçün təhlükə mənbəyi ola bilər?  
1) İnsan fəaliyyəti  
2) Təbiət hadisələri  
3) Öhdəsindən gəlmək mümkün olmayan şərait

- 1
- 1,2
- √ 1,2,3
- 2
- 3

**494.** Müəssisənin mülkiyyət kompleksinə aiddir:

- qiymətli kağızları
- √ hamısı
- daşınar və daşınmaz əmlakı
- pulları
- valyuta qiymətliləri

**495.** Riskin idarə edilməsinə aiddir:

- √ hamısı
- heç biri
- Təhlükə mənbələrinin aşkar edilməsi ,öyrənilməsi,aradan qaldırılması, azaldılması;
- Sistemativ monitorinqi həyata keçirmək və təhlükəli hadisələrin mümkün inkişaf ssenarisini proqnozlaşdırmaq;
- Təhlükəli hadisələrin mənfi nəticələrinin qarşısının alınması,lokallaşdırılması;

**496.** Riskin idarə edilməsinə aiddir:

- Təhlükəli hadisələrin mənfi nəticələrinin qarşısının alınması,lokallaşdırılması;
- √ Təhlükəli hadisələrin mənfi nəticələrinin qarşısının alınması,qloballaşdırılması, aradan qaldırılması
- Təhlükə mənbələrinin aşkar edilməsi ,öyrənilməsi,aradan qaldırılması, azaldılması;
- heç biri
- Sistemativ monitorinqi həyata keçirmək və təhlükəli hadisələrin mümkün inkişaf ssenarisini proqnozlaşdırmaq;

Riskin keyfiyyətə qiymətləndirilməsinə aid deyildir:

- 1) Təhlükə mənbəyinin mövcudluğunu araşdırmaq
- 2) Təhlükəli hadisənin baş vermə ehtimalını araşdırmaq
- 3) Zərər vurma ehtimalını araşdırmaq
- 4) Riyazi hesablamaları tətbiq etmək
- 5) Korilyasiyon metodunu tətbiq etmək

497.

- 4,1
- 1,5
- 1,2,3
- 2,3
- ✓ 4,5

498. Sahibkarlıq fəaliyyətinin istənilən subyektivi özündə neçə elementi birləşdirir?

- 1
- ✓ 2
- 6
- 4
- 3

499. Firmanın informasiya –təhsil təminatı proqramı hansı qruplar üçün nəzərdə tutulmuşdur?

- baş risk meneceri
- ✓ hamısına
- təşkilatın əməkdaşlarına
- xarici mühitin aurasına
- istehlakçılar və ziyarətçilərə

500. Firmanın informasiya –təhsil təminatı proqramı hansı qruplar üçün nəzərdə tutulmuşdur?

- təşkilatın əməkdaşlarına
- rəhbərlərə
- funksional rəhbərlərə
- risk menecment xidmətinin əməkdaşlarına
- ✓ hamısına